

ECRI-İN AZƏRBAYCAN ÜZRƏ HESABATI

(dördüncü monitoring dövrü)

23 mart 2011-ci ildə qəbul edilmişdir

31 may 2011-ci ildə dərc edilmişdir

ECRI Secretariat
Directorate General of Human Rights and Legal Affairs
Council of Europe
F-67075 STRASBOURG Cedex
Tel.: + 33 (0) 388 41 29 64
Fax: + 33 (0) 388 41 39 87
E-Mail: combat.racism@coe.int

www.coe.int/ecri

ECRI-İN AZƏRBAYCAN ÜZRƏ HESABATI

(dördüncü monitoring dövrü)

23 mart 2011-ci ildə qəbul edilmişdir

31 may 2011-ci ildə dərc edilmişdir

Lütfən nəzərə alın ki, hazırkı sənəd tərcümədir. Hər hansı şübhə olduğu təqdirdə ingilis və fransız dilindən olan orijinal versiyalara istinad edilməlidir

MÜNDƏRİCAT

ÖN SÖZ	7
XÜLASƏ	9
NƏTİCƏLƏR VƏ TÖVSIYƏLƏR	13
I. HÜQUQI MÜDDƏALARIN MÖVCUDLUĞU VƏ YERİNƏ YETIRilməsi	13
BEYNƏLXALQ HÜQUQI SƏNƏDLƏR	13
KONSTITUSIYA MÜDDƏALARI	14
VƏTƏNDAŞLIQ HAQQINDA QANUN	15
DİNİ AZADLIQLA VƏ DİNİ ETİQADLA BAĞLI HƏRBİ QULLUQDAN İMTINA EDİLMƏSİ HAQQINDA QANUNVERICILİK	15
MİLLİ AZLİQLARLA BAĞLI QANUNVERICILİK	17
CİNAYƏT HÜQUQUNUN MÜDDƏALARI	17
MÜLKİ VƏ INZIBATI HÜQUQ NORMALARI	19
İRQÇILIK VƏ AYRI-SEÇKİKLİKLƏ MÜBARİZƏ APARAN QURUMLAR	21
II. İCTIMAI MÜZAKİRƏDƏ İRQÇILIK	22
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ NƏTİCƏSİNDE YARANAN SITUASIYA ILƏ BAĞLI MÜZAKİRƏ	22
KİV	23
III. İRQÇI ZORAKILIQ	24
IV. RISK/HƏDƏF QRUPLARI	25
DİNİ QRUPLAR	25
- <i>DİNİ İCMALARIN QEYDİYYATI</i>	25
- <i>DİNİ AZADLIQLARLA BAĞLI DIGƏR MƏSƏLƏLƏR</i>	26
MIQRANTLAR	27
QAÇQINLAR VƏ SİGINACAQ AXTARAN ŞƏXSLƏR	30
- <i>RUSİYA FEDERASIYASININ ÇEÇENİSTAN RESPUBLİKASINDAN GƏLƏN SİĞINACAQ AXTARANLAR VƏ BEYNƏLXALQ SƏVIYYƏDƏ MÜHAFİZƏYƏ EHTİYACI OLAN DIGƏR ŞƏXSLƏR</i>	31
Vətəndaşlığı olmayan və oxşar vəziyyətdə olan digər şəxslər	32
ERMƏNİLƏR	33
MİLLİ/ETNIK AZLİQLAR	34
QARAÇILAR	35
V. QAÇQINLAR VƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ NƏTİCƏSİNDE MƏCBURI KÖCKÜN DÜŞMÜŞ INSANLARIN VƏZİYYƏTİ	35
VI. HAZIRDA AZƏRBAYCAN HÖKUMƏTİNİN SƏMƏRƏLİ NƏZARƏTINDƏ OLMAYAN ƏRAZİLƏR	36
VII. MÜXTƏLIF SAHƏLƏRDƏ AYRI-SEÇKİLIK	37
Səhiyyə xidməti	37
İş və evlə təminat	38
Ədalət mühakiməsinin həyata keçirilməsi	39
VIII. HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ƏMƏKDASLARININ DAVRANIŞLARI	39
IX. İRQÇILIK VƏ IRQİ AYRI-SEÇKİLYİN MONITORinqinin APARILMASI	40
ORTA MÜDDƏTLİ NƏZARƏT TÖVSIYƏLƏRİ	43
ƏDƏBİYYAT SIYAHISI	45
ƏLAVƏ: HÖKUMƏTİN RƏYİ	47

Ön söz

İrqciliyə və Dözümsüzlüyü qarşı Avropa Komissiyası (ECRI) Avropa Şurası tərəfindən yaradılmışdır. Bu, irqcilik və dözümsüzlükə bağlı məsələlər sahəsində müstəqil ixtisaslaşmış insan hüquqları üzrə nəzarət orqanıdır. Bu komissiyani öz etik nüfuzları əsasında təyin edilmiş irqcilik, ksenofobiya, antisemitizm və dözümsüzlükə bağlı tanınmış müstəqil və qərəzsiz ekspertlər təmsil edir.

Qanuni fəaliyyətləri çərçivəsində ECRI ölkəbəölkə monitoring işini həyata keçirir və bu işin mahiyyəti hər bir üzv Dövlətdə irqcilik və dözümsüzlükə bağlı durumun təhlil edilməsi və aşkar edilmiş problemlərin həll edilməsi istiqamətində təklif və məsləhətləri işləyib hazırlamaqdan ibarətdir.

ECRI-in ölkəbəölkə apardığı monitoring eyni səviyyədə Avropa Şurasının bütün üzv Dövlətlərinə şamil edilir. Bu iş 9/10 ölkəni 5 illik müddət olmaqla əhatə edir. Birinci mərhələnin hesabatı 1998-ci ilin sonuna, ikinci mərhələ isə 2002-ci ilin sonuna, üçüncü mərhələ isə 2007-ci ilin sonuna başa çatdırılmışdır. Dördüncü mərhələnin hesabatı üzrə iş 2008-ci ilin yanvarında başlamışdır.

Hesabatların hazırlanması üçün işçi üsullar sənəd təhlillərindən, aidiyyəti ölkəyə əlaqə səfərindən və sonra milli orqanlarla məxfi dialoqun keçirilməsindən ibarətdir.

ECRI hesabatları sorğuların və ya şahid sübutlarının nəticəsi deyil. Onlar müxtəlif mənbələrdən toplanmış böyük sayıda məlumatlara əsaslanan təhlillərdir. Sənədli araşdırımlar əhəmiyyətli sayda milli və beynəlxalq yazılı mənbələrə əsaslanır. Yerlərə edilən səfərlər ətraflı məlumatların toplanması baxımından aidiyyəti dairələrlə (hökumət və qeyri-hökumət) birbaşa görüşmək imkanı verir. Milli orqanlarla məxfi dialoq sonuncuya lazım bildikləri təqdirdə, hesabatda mövcud ola biləcək hər hansı mümkün faktiki səhvlərin düzəldilməsi baxımından imkan yaradır. Dialoqun sonunda milli orqanlar arzuladıqları təqdirdə, nöqteyi-nəzərlərinin İDAK-in son hesabatında yer almاسını xahiş edə bilərlər.

Ölkəbəölkə hesabatların dördüncü mərhələsi tövsiyələrin həyata keçirilməsi və qiymətləndirmə ilə bağlıdır. Həmin hesabatlarda İDAK-in əvvəlki hesabatlarında verilən əsas tövsiyələrə necə əməl edildiyi yoxlanılır və qəbul edilmiş siyasətlər və həyata keçirilmiş tədbirlər qiymətləndirilir. Bu hesabatlara həmçinin müvafiq ölkədə baş verən yeni dəyişiliklər öz əksini tapır.

Dördüncü mərhələnin yeni hesabatında verilənlərdən seçilmiş bir sıra konkret tövsiyələrin tez bir zamanda həyata keçirilməsi tələb olunur. Hazırkı Hesabatın dərc edilməsindən sonra iki ildən gec olmayaraq ECRI bu konkret tövsiyələrə aidiyyəti olan aralıq prosesini həyata keçirəcəkdir.

Aşağıdakı hesabat ECRI-in tam məsuliyyəti altında işlənib hazırlanmışdır. O, 10 dekabr 2010-cu ilədək durumu əhatə edir və bu tarixdən sonra baş verən inkişaf aşağıdakı təhlildə əhatə olunmamış və ECRI tərəfindən gəlinən nəticə və irəli sürürlən təklifdə nəzərə alınmamışdır.

XÜLASƏ

ECRI-in Azərbaycan üzrə ikinci hesabatının 24 may 2007-ci il tarixli nəşrindən sonra həmin hesabatla əhatə olunan bir sıra sahələrdə irəliləyiş əldə edilmişdir.

Dövlət orqanları məhkəmə sisteminde irqi cinayətlər və ayrı-seçkililik daxil olmaqla islahat aparmaq və bu sistemə aidiyəti olan bütün şəxslərin hazırlığını artırmaq üçün səy göstərmişlər. Azərbaycanın bütün qanunvericiliklərini əhatə edən pulsuz internet saytı yaradılmış, artıq geniş ictimaiyyət asanlıqla bu qanunvericiliklərlə tanış olmaq imkanı əldə etmişlər.

Azərbaycanda Ombudsmanın rolu getdikcə daha çox tanınmaqdadır və Ombudsman ofisi son illərdə məlumatlılığının artırılması fəaliyyətlərində nəzərəçarpacaq səylər göstərmişdir. Bir neçə bölgədə regional ofisler açılmışdır.

Vətəndaşlıqa qəbulu bağlı müraciətlər sahəsində yeni tədbirlər görülmüş və dövlət orqanları qeyd edilən problemlərin həll edilməsi baxımından vətəndaşlığı olmayan şəxslərin durumu ilə daha yaxından maraqlanmağa başlamışlar.

Azsayılı xalqlara gəldikdə isə dövlət orqanları milli/etnik azlıqların mədəni fəaliyyətlərinə yardım edilməsi və üç dildə (Azərbaycan, Rus və Gürcü) ümumi məktəb karrikulumunun təmin edilməsi, eləcə də ibtidai məktəblərdə bir neçə azlıqların dillərinin tədris edilməsi sahəsinə köməklik göstərməkdə davam edir. Yerlərdə azlıqların dillərində dərc edilən bir sıra qəzet buraxılır və kütləvi informasiya vasitələrinin öz işlərində müxtəlifliyə hörmətlə yanaşmalarını və heç bir nifrat yaradacaq çağırışlara yol verməmələrini təmin etmək üçün bəzi orqan və müddəalar mövcuddur.

Migrant fəhlələrlə bağlı mövcud prosedurların sadələşdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür. Bu məqsədlə, Dövlət Migrasiya Xidməti miqrantlar üçün kompleks xidmət məntəqəsi yaradılmış və yaşamaq icazəsi almış əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən indi ölkəyə gəlib-getmə üçün viza tələb olunmur. Dövlət orqanları həmçinin bütün qanunvericiliyi özündə birləşdirən Migrasiya Məcəlləsini işləyib hazırlanmaq prosesindədir. 2010-cu ilin sonunda qaćqınlara sosial hüquqlardan yararlanmaq imkanı verən prezident fərmanı qəbul edilmişdir.

Dövlət orqanları Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli səy göstərmişdir. Yaşayış şəraiti ilə bağlı, çadır qəsəbələr taxta evlərlə əvəz olunmuşdur; digər sosial hüquqlardan yararlanma sahəsində digər müsbət tədbirlər həyata keçirilmişdir.

Səhiyyə sahəsində dövlət orqanları bütün əhalinin hərtərəfli qayğı ilə əhatə olunmasının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görmüşlər. Səhiyyə xidmətlərindən yararlanmaq üçün bütün migrant fəhlələr elektron sağlamlıq kartları ilə təmin olunmuş və bu kartların tətbiqindən sonra Azərbaycanda doğulmuş bütün uşaqlar valideynlərinin hüquqi statusundan asılı olmayaraq bu cür xidmətlərdən yararlana bilərlər.

2009-cu ildə aparılmış əhalinin siyahıya alınması ilə bağlı, respondentlər öz vətəndaşlıqları, etnik mənsubiyətləri və ana dilləri haqda suallara cavab verə bilmişlər. Toplanmış məlumatların təhlilindən sonra Azərbaycandakı durumla bağlı on beş araştırma 2011-ci ildə dərc edilməli, bu da birbaşa və ya dolayı ayrı-seçkililiyin, eləcə də onlara qarşı mübarizə vasitələrinin müəyyən edilməsinə imkan yaratmalıdır.

ECRI Azərbaycanda baş verən bu müsbət inkişafları alqışlayır. Lakin əldə olunan irəliləyişlərə baxmayaraq, bəzi məsələlər hələ də narahatlıq doğurmaqdadır.

Ayrı-seçkililiyə qarşı qanunvericilik az tanınır, pərakəndədir və nadir hallarda tətbiq edilir. Milli təhlükəsizliyin təmin edilməsi məqsədi güdən və ya etnik düşməncilik hallarının qızışdırılmasını qadağan edən Cinayət Məcəlləsinin müddəələri azsaylı xalqlara aid şəxslərə və hadisəyə öz prizmasından yanaşan jurnalistlərə qarşı istifadə edilir ki, bu

da narahatlıq doğurmaya bilməz. Nəzərə alsaq ki, vətəndaş cəmiyyəti hesabatlarında etnik mənşə və ya dini etiqad baxımından irqi ayrı-seçkilik halları yer alır, bu cür incidentlərlə bağlı yalnız bir neçə şikayət irəli sürülmüşdür.

2009-cu ildə dini azadlıq haqqında qanuna edilən düzəlişlərin qüvvəyə minməsindən sonra dini icmalarla bağlı müəyyən məhdudlaşdırıcı təcrübələr və qanunvericilik müddəələri daha da sərtləşdirilmiş və təkrar qeydiyyatdan keçmək üçün müraciət edən dini icmalar hələ də gözləmə vəziyyətindədirler və özbaşına rəftarla üzləşə bilərlər. Bəzi qruplar dövlət orqanları tərəfindən dini dözümsüzlükə üzləşdiklərindən və bəzən isə mətbuat məqalələrində onlara qarşı haqsız şər yaxıldığından şikayətlənlər. Bundan sonra alternativ mülki xidmətə icazə verən qanun mövcud olmuşundan hərbi qulluqdan imtina edən şəxslər davamlı şəkildə təqib olunur və həbs edilirlər.

Milli/etnik azlıqlarla bağlı qanunverici çərçivə zəif olaraq qalır. Milli/etnik azlıqlar da azsayılı xalqların dillərinin öyrədilməsi ilə bağlı praktiki çətinliklərlə üzləşdikləri haqda məlumat verirlər. Bundan əlavə, azlıqlar üçün məsləhət orqanlarının olmaması konkret ehtiyaclarının nəzərə alınmasında mənfi təsir göstərir; milli azlıqların cəmiyyətlərinin qeydiyyata alınmasında da çətinliklərin olduğu haqda məlumat verilir.

Yalnız vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq əldə etmələri ilə bağlı deyil, həm də uzun müddət Azərbaycanda yaşayan əcnəbilərin qarşılaşdıqları çətinliklər barədə də məlumat verilir. Şəxsiyyət sənədləri əldə edilməsində problemlər yaşayan şəxslər həm də lazımı sənədlərin mövcudluğundan asılı olan digər hüquqlardan yararlanmaqdə da ciddi çətinliklərlə üzləşirlər. Miqrant fəhlələrə gəldikdə ərizələrə baxılması, rezidentlik icazələrinin müddətinin uzadılması prosesinin uzun müddət çəkməsi nəzərəçarpacaq problemlər yaradır və işə icazə verilməsinin yüksək xərc tələb etməsi və onların əldə edilməsi üçün uzun müddət gözləmək lazım gəlməsi səbəbindən bir çox işçilər qeyri-qanuni əməklə məşğul olmaq məcburiyyətində qalır və miqrant fəhlələr ciddi suisitfadə formaları ilə üzləşməli olurlar. Bundan əlavə, sənədləri olmayan miqrantlar çox vaxt deportasiya tədbirlərinin məhkəmələrdə mübahisələndirilməsi üçün real vasitələrə malik olmurlar.

Sığınacaq əldə etmək sahəsində, statusları tanınmış qaçqınlar sosial hüquqlardan yararlanmasında hələ də problemlərlə üzləşirlər. Qaçqın statusunun Azərbaycan orqanları tərəfindən tanınması halı olduqca aşağıdır, hamı Azərbaycan qanununda heç bir əlavə müdafiə formasının olmaması faktından narahatdır. Beynəlxalq müdafiyyə ehtiyacları olan, lakin milli qanunun irəli sürdüyü ciddi meyarları yerinə yetirməyən bir çox insan heç bir hüquqi statusa malik olmadıqlarından və elementar ehtiyaclarını ödəyə bilmədiklərindən təhlükəli duruma düşürlər.

Sənədləri olmayan miqrant fəhlələrin səhiyyə xidmətlərindən yararlanmaları ilə bağlı ciddi problemlərin mövcud olduğu barədə məlumat verilmişdir və səhiyyə sistemində mövcud olan korrupsiya, xüsusilə də Azərbaycanda hüquqi statusu olmayan qaçqınlar, sığınacaq axtaran şəxslər və beynəlxalq müdafiə ehtiyacı olan şəxslər kimi az gəlirləri olan şəxslər üçün ağır nəticələrə gətirib çıxarmışdır. Məşğulluq və yaşayış yeri ilə təminetmə kimi digər sahələrə gəldikdə, cəmiyyətdə mövcud olan qərəzli fikirlər ECRI-in mandatına daxil olan bəzi qruplara məxsus şəxslərə qarşı ayrı-seçkilik münasibətinə rəvac verir.

Məcburi köçkünlər gündəlik həyatda, xüsusilə də social hüquqlardan yararlanması sahəsində əhəmiyyətli çətinliklərlə üzləşirlər və aşkar edilmiş bəzi problemləri həll etmək üçün gələcəkdə tədbirlərin görülməsinə hələ də ehtiyac duyular.

Ermənistən Respublikası ilə bağlı daimi mənfi rəsmi və media açıqlamaları ayrı-seçkiliyə məruz qalan erməni əsilli insanlara qarşı mənfi əhval-ruhiyyənin mövcudluğuna rəvac verir.

Hüquq-mühafizə rəsmilərinin vəzifələrindən sui-istifadə etmələri haqda çoxlu sayıda məlumatlar, xüsusilə də ECRI-in mandatına daxil olan qrupların üzvləri ilə bağlı xüsusi

ciddi məsələlər mövcuddur. Pis rəftar daxil olmaqla ifadə almaq üçün təhqirlərdən istifadə edilir və ECRI mandatına daxil olan müəyyən qruplarla bağlı etnik vasitələrdən istifadə edildiyi haqda məlumat verilir. Müstəqil orqanlar deyil, daxili polis orqanları hələ də bu cür davranış ittihamlarını araşdırırlar. .

Nəhayət, ECRI mandatına daxil olan müxtəlif qrupların durum haqqında ətraflı məlumatın olmaması birbaşa və ya dolayı irqi ayrı-seçkiliyin mövcud olduğu sahələrin və bu cür ayrı-seçkiliyə qarşı mübarizə aparmağın ən yaxşı vasitələrinin müəyyən edilməsinə mane olur.

Hazırkı hesabatda, ECRI Azərbaycan hökumətinə bir sıra sahələrdə tədbirlər görməsini tövsiyə edir; o, aşağıdakılardaxil olmaqla bir sıra tövsiyələr irəli sürür.

ECRI dövlət orqanlarının irqi ayrı-seçkiliyi qadağan edən qanunvericiliyin dəqiq və hər tərəfli şəkildə işlənib hazırlanmasının təmin edilməsini tövsiyə edir. O həm də dövlət orqanlarının irqi fəaliyyətləri və irqi ayrı-seçkiliyi qadağan edən cinayət, mülki və inzibati qanunların mövcud müddəalarının lazımı qaydada tətbiqinin təmin edilməsini, ictimaiyyətin bu müddəalar haqqında məlumatlılığının artırılmasını və bu sahədə çalışıan hakimlərin, hüquqşunasların və məhkəmə sistemi rəsmilərinin hazırlığının artırılmasını tövsiyə edir.

ECRI dövlət orqanlarının dini azadlıq məsələləri haqqında mövcud qanunvericiliyin İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılmasını, dini düzümsüzlük hallarına qarşı mübarizə aparmalarını və tez bir zamanda Avropa standartlarına uyğun alternativ mülki hərbi qulluq haqqında qanun qəbul etməyi tövsiyə edir.

ECRI dövlət orqanlarının mümkün qədər tez bir zamanda mili azlıqların hüquqları haqqında qanun qəbul edilməsini və milli azlıqların nümayəndələrinin onlara aid qərar qəbul edilməsi prosesində səmərəli şəkildə iştiraklarının təmin edilməsini tövsiyə edir.

ECRI dövlət orqanlarını Azərbaycanın yurisdiksiyasına daxil olan Ermənilərlə bağlı rəyin yaxşılaşdırılması üçün aktiv fəaliyyət göstərməyə qətiyyətlə çağırır.

ECRI Azərbaycan hökumətinə İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin presedent hüququnu nəzərə almaqla tez bir zamanda dini qurumların qeydiyyatı üzrə hazırda işlənməkdə olan proseduru tamamlamağı təkidlə tövsiyə edir.* O, bununla əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən və ya məhkəmələrdən hələ də son cavabı gözləyən icmaların hüquqi statusunun aydınlaşdırılmasının vacib olduğunu qeyd edir, xüsusilə də artıq əvvəlki qanunvericilik üzrə qeydiyyatdan keçənlərin kecid dövrü ərzində normal şəkildə fəaliyyətlərini davam etdirmələrini aydın şəkildə göstərməklə vacib məsələ olduğunu vurğulayır.

ECRI Azərbaycan hökumətini prioritət məsələ kimi Miqrasiya Məcəlləsinin qəbul edilməsi prosesini başa çatdırmağa qətiyyətlə təşviq edir.* Bununla əlaqədar o, İnsan Hüquqları haqqında Avropa Konvensiyası və Bütün Miqrant Fəhlələrin və onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında Konvensiya kimi beynəlxalq sənədlərin müdafiə etdiyi hüquqların müdafiəsi baxımından effektiv hüquqi müdafiə vasitələrinin təmin edilməsinə ehtiyac olduğunu qeyd edir.

ECRI dövlət orqanlarını vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində səylərin sürətləndirilməsinə təşviq edir. Onların sıginacaq axtaran şəxslərin, qaçqınların, beynəlxalq müdafiəyə ehtiyacı olan insanların və Azərbaycanda çalışan miqrant fəhlələrin müdafiəsini gücləndirmək istiqamətində bir sıra tədbirlər görülməsini tövsiyə edir.

* Hazırkı paraqrafda təqdim olunan tövsiyələr buECRI hesabat dərc edildikdən sonra iki ildən gec olmayan tarixdə ECRI tərəfindən orta müddətli nəzarətə məruz qalacaqdır.

ECRI Azərbaycan hökumətinə milli qanunvericilikdə qaćqınlıq statusu ilə yanaşı, beynəlxalq müdafiəyə ehtiyacı olan bütün şəxsləri əhatə edən yardımçı müdafiə formasının təqdim edilməsini tövsiyə edir. Bununla əlaqədar, onların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi və aidiyyəti mülki vətəndaş təşkilatları ilə sıx əməkdaşlıq etmələrini və bu məsələyə prioritət məsələ kimi yanaşmayı israrla tövsiyə edir.

ECRI Azərbaycan hökumətini məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün öz səylərini artırmağa qətiyyətlə təşviq edir.

ECRI dövlət orqanlarına ECRI mandatına daxil olan heç bir şəxsin səhvən səhiyyə xidmətindən istifadə hüququndan məhrum edilməməsinin təmin edilməsi və məşğulluq və yaşayışla təminetmə sahəsində hər hansı ayrı-seçkiliyin aradan qaldırılması üçün bütün lazımı tədbirləri görməsini tövsiyə edir.

ECRI dövlət orqanlarını hüquq-mühafizə orqanları rəsmilərinin bütün təhqiqredici hərəkətlərinin qarşısının alınması, bu cür hərəkətləri edən şəxslərə qarşı məhkəmə işinin başlaması və onların lazımı qaydada cəzalandırılmasının təmin edilməsi və bu sahədə baş verən bütün bu cür təhqiramız hərəkətlərin, xüsusilə də irqi ayrı-seçkilik sahəsində yol verilən təhqiramız hərəkətlərin araşdırılması üçün müstəqil orqanın yaradılması sahəsində səylərini süretləndirməyə çağırır.

ECRI Azərbaycan hökumətinə Avropanın məlumatlarının qorunması və məxfiliyin qorunmasına dair standartlara uyğun olaraq məhkəmə sistemi məlumatlarının toplanması sisteminin yaradılmasını, ECRI mandatına daxil olan qruplara məxsus şəxslərə qarşı onların məhkəmə sistemi ilə əlaqədar birbaşa və ya dolayı ayrı-seçkilik hallarının aşkar edilməsi və bu cür ayrı-seçkiliyə qarşı mübarizə vasitələrinin müəyyən edilməsinə köməklik göstərmək məqsədilə bu məlumatların iddiaçıların və ya məhkəmə qarşısında cavab verən, ittiham olunan və ya həbsə salınan şəxslərin etnik və milli mənsubiyət, din, dil və milliyyəti kimi kateqoriyalara bölünməsini tövsiyə edir. *

* Hazırkı paraqrafda təqdim olunan tövsiyələr buECRI hesabat dərc edildikdən sonra iki ildən gec olmayan tarixdə ECRI tərəfindən orta müddətli nəzarətə məruz qalacaqdır.

NƏTİCƏLƏR VƏ TÖVSIYƏLƏR

I. Hüquqi müddəaların mövcudluğu və yerinə yetirilməsi

Beynəlxalq hüquqi sənədlər

- İkinci hesabatında ECRI Azərbaycanın mümkün qədər tez bir zamanda ayrı-seçkiliyi ümumilikdə qadağan edən İnsan Hüquqları haqqında Avropa Konvensiyasının (İHAK) 12 sayılı Protokolunu, Regional və Azlıqların Dilləri üzrə Avropa Xartiyasını, Əcnəbilərin Yerli Səviyyədə İctimai Həyatda İştirakı haqqında Avropa Konvensiyasını, Milliyyət haqqında Avropa Konvensiyasını və Kibercinayətkarlıq haqqında Konvensiyaya kompüter sistemləri vasitəsilə törədilən irqçi və ksenofobiya xarakterli əməllərin kriminallaşdırılmasına dair Əlavə Protokolunu ratifikasiya etməsini tövsiyə edir.
- Dövlət orqanları yerli qanunvericiliyin İHAK-ın 12 sayılı Protokolunun tələblərinə uyğun gəldiyini, bu protokolun ratifikasiya edilməsinin hazırda parlament komitəsi tərəfindən nəzərdən keçirildiyini və bu mövzu ilə bağlı dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələrin aparıldığını qeyd etmişlər. ECRI irqi ayrı-seçkiliklə mübarizə üçün bu əsaslı beynəlxalq sənədin ratifikasiyası istiqamətində atılan addımları alqışlayır¹ və maraqla qeyd edir ki, dövlət orqanlarının təqdim etdikləri məlumatə uyğun olaraq Azərbaycan tərəfindən bu protokolun tez bir zamanda ratifikasiya olunmasında heç bir maneə olmayacağı görünür.
- ECRI həmçinin maraqla qeyd etmişdir ki, Azərbaycan 15 mart 2010-cu il tarixdə Kibercinayətkarlıq haqqında Konvensiyani ratifikasiya etmiş, bununla da kompüter sistemləri vasitəsilə törədilən irqçi və ksenofobiya xarakterli əməllərin kriminallaşdırılmasına dair Əlavə Protokolun ratifikasiyası yolunda mövcud maneəni aradan qaldırmışdır. Dövlət orqanları qeyd etmişlər ki, ratifikasiya prosesinə başlamaq üçün hazırda Əlavə Protokol Azərbaycan dilinə tərcümə edilir.
- ECRI Azərbaycanı mümkün qədər tez bir zamanda İHAK-nın 12 sayılı Protokolunu və Kibercinayətkarlıq haqqında Konvensiyaya kompüter sistemləri vasitəsilə törədilən irqçi və ksenofobiya xarakterli əməllərin kriminallaşdırılmasına dair Əlavə Protokolunu ratifikasiya etməyə qətiyyətlə təşviq edir.
- Dövlət orqanları qeyd etmişlər ki, Regional və Azlıqların Dilləri haqqında Avropa Xartiyasının müəyyən müddəaları artıq qismən təcrübədə tətbiq edilir; sənədin ratifikasiyası planlaşdırılır, lakin bunun üçün əlavə insan və maliyyə resurslarının müəyyən edilməsi ehtiyacı yaranacaqdır. ECRI Xartianın ratifikasiyasının Azərbaycanın Avropa Şurasına daxil olduğu zaman üzərinə götürdüyü öhdəliklərdən biri olduğunu qeyd edir.²
- Dövlət orqanları Milliyyət haqqında Avropa Konvensiyasının və Əcnəbilərin Yerli Səviyyədə İctimai Həyatda İştirakı haqqında Avropa Konvensiyasının ratifikasiyası prosesinin gedisiyi ilə bağlı heç bir məlumat təqdim etməmişdir. ECRI qeyd edir ki, ölkədə daimi əsaslarla yaşayan əcnəbilərin sayı

¹ İDAK-ın Ümumi Siyasi Tövsiyəsi №7 irqi ayrı-seçkiliyi heç bir məqsədi və məntiqli əsaslandırılması olmayan, irq", rəng, dil, din, milliyyət və ya milli və ya etnik mənsubiyyət kimi səbəblərə əsaslanan fərqli yanaşma kimi müəyyən edir.

² Bax: Avropa Şurası Parlament Assambleyasının 28 iyun 2000-ci ildə qəbul etdiyi 222 sayılı rəyinə, § 14, və Res(2000)14 sayılı Qərarına, Azərbaycanın Avropa Şurasının üzvü olmağa dəvət edilməsi (Nazirlər Komitəsinin 107-ci Sessiyasında 9 noyabr 2000-ci il tarixdə qəbul edilmişdir).

artmaqdadır³ ECRI və bu sənədlərin ratifikasiyası onların Azərbaycan cəmiyyətinə integrasiyasına kömək edəcəkdir.

7. ECRI bir daha Azərbaycana tez bir zamanda Regional və Azlıqların Dilləri haqqında Avropa Xartiyasını, Əcnəbilərin Yerli Səviyyədə İctimai Həyatda iştirakı haqqında Avropa Konvensiyasını və Milliyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etməyi bir daha tövsiyə edir.

Konstitusiya müddəaları

8. ECRI-İN birinci hesabatında göstərildiyi kimi,⁴ Konstitusyanın 25-ci maddəsi qanun və məhkəmə qarşısında hamının bərabər şəkildə məsuliyyət daşıdığı prinsipini irəli sürür. Bu maddənin 3-cü bəndinə uyğun olaraq dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, milli mənsubiyətindən və əqidəsindən asılı olmayaraq bütün insanları bərabər hüquqlarla təmin edir. Bu əsaslarla insanların və ya vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması qadağan olunur. 2009-cu ildə keçirilmiş referendumdan sonra bu maddəyə yuxarıda göstərilən əsaslarla hər bir şəxsə imtiyazların verilməsini qadağan edən və güzəştlərin verilməsindən imtina edən iki yeni 4-cü və 5-ci bənd əlavə edilmişdir. ECRI mövcud konstitusiya müddəalarını nəzərə alaraq bu yeni bəndlərin vacibliyini və əhəmiyyətini sual altında qoyan Venesiya Komissiyasının təhlili ilə razılaşır.⁵
9. Konstitusiyada müsbət tədbirlərin görülməsi mümkünlüyü haqda müddəanın olmamasına baxmayaraq⁶, ECRI qeyd edir ki, Konstitusyanın 12-ci maddəsinə əsasən, insanların və vətəndaşların hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğun həyata keçirilməlidir. Bu sənədlərə İraqı Ayrı-Seçkiliyin bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (onun 2-ci maddəsinin 2-ci bəndi müsbət tədbirlərin görülməsinin mümkünüyünü ifadə edir) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası daxildir. Milli azlıqlara məxsus şəxslərin hüquqlarının müdafiəsi və dəstəklənməsinə gəldikdə isə ECRI-İN birinci hesabatında göstərildiyi kimi Konstitusyanın 45-ci maddəsinə uyğun olaraq hər bir kəsin öz ana dilindən istifadə etmək hüququ vardır və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Hər kəsin öz seçimi ilə həmin dildə təhsil almaq və ya yaradıcılıqla məşğul olmaq hüququ vardır. Bundan başqa, Azərbaycan Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının tərəfidir.
10. Dövlət orqanları Konstitusyanın birbaşa qüvvəyə malik olduğunu qeyd etmişlər, lakin adı məhkəmələr heç vaxt 25-ci maddəyə istinad etməmişlər və Konstitusiya Məhkəməsinin bir sıra qərarların qəbul edilməsində Konstitusyanın 25-ci maddəsinə istinad etməsinə baxmayaraq, söhbət açılan məhkəmə işlərinin heç biri irqi ayrı-seçkililiklə bağlı olmamışdır. Dövlət orqanları bunu Azərbaycanda hökm sürən tolerantlıq mühiti ilə izah edirlər. Bununla əlaqədar ECRI aşağıda öz şərhlərini verir:⁷

³ Aşağıya bax: Sosial baxımdan əzilən qruplar – Migrantlar.

⁴ ECRI, Azərbaycan haqqında hesabat, CRI(2003)3, § 6.

⁵ Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası (Venesiya Komissiyası). Venesiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına edilən layihə düzelişlərinə dair 78-ci plenar sessiyada qəbul etdiyi rəy (Venesiya, 13-14 mart 2009-cu il), CDL-AD(2009)010, § 23.

⁶ “Müsbət fəaliyyət” dedikdə ECRI “irq”, rəng, dil, din, milliyyət və ya milli və ya etnik mənsubiyət kimi səbəblərdən əziyyət çəkən şəxslərin kompensasiya olunması və ya bu cür halların qarşısının alınması və ya onların həyatın bütün sahələrində tam şəkildə iştiraklarına yardım edilməsi üçün nəzərdə tutulan müvəqqəti xüsusi tədbirləri bildirir. Nəzərdən tutulan məqsədlərə nail olunduqdan sonra bu tədbirlər davam etdirilməməlidir. Bax: ECRI -in Ümumi Siyasi Tövsiyələri № 7: İrqiliyə və irqi ayrı-seçkililik qarşı mübarizəyə dair milli qanunvericilik, § 5.

⁷ Aşağıya baxın: Cinayət hüququnun müddəaları.

Vətəndaşlıq haqqında Qanun

11. İkinci hesabatında ECRI böyük narahatlıqla qeyd etmişdir ki, ilk növbədə vətəndaşlıq almaq üçün müraciət edən bəzi şəxslərdən açıq-aşkar qanunun irəli sürdüyü şərtlərdən əlavə şərtləri yerinə yetirmək tələb olunmuşdur, ikincisi Çeçen mənşəli Rusiya vətəndaşları Azərbaycanda doğulmuş uşaqlarını Azərbaycan vətəndaşı kimi qeydiyyata saldırıa bilməmişlər. ECRI Azərbaycan hökumətinin bu məsələlərə diqqət yetirməsini və heç bir ayrı-seçkilik olmadan qanunvericiliyin bütün hallarda lazımı qaydada yerinə yetirilməsini təmin etmək üçün lazımı tədbirlər görməsini tövsiyə etmişdir.
12. Vətəndaşlıqa qəbul 30 sentyabr 1998-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vətəndaşlıq haqqında Qanunu tərəfindən tənzimlənir. Dövlət orqanları qeyd etmişlər ki, ECRI-İN əvvəlki hesabatından bəri vətəndaşlıqa qəbul üçün ərizələrə baxılması məsuliyyəti Daxili İşlər Nazirliyindən yeni yaradılmış Dövlət Mıqrasiya Xidmətinə keçmişdir. Bundan başqa, dövlət orqanları qeyd etmişlər ki, vətəndaşlıqa qəbul tələbləri qanun⁸ tərəfindən aydın şəkildə göstərilmiş və təqdim edilmiş ərizədən imtina səbəbləri göstərilməli və aidiyəti şəxs məhkəməyə müraciət etmək hüququna malikdir.
13. ECRI maraqla qeyd edir ki, vətəndaşlıqa qəbul ilə bağlı ərizələrə yeni qaydalar tətbiq edilmişdir. O ümidi edir ki, məsuliyyətin Dövlət Mıqrasiya Xidmətinə keçməsi bütün ərizələrə qanunun hərfinə və ruhuna uyğun olaraq baxılacağına şərait yaradacaq və məmənunluqla qeyd edir ki, bu baxımdan dövlət orqanlarının təqdim etdikləri məlumatlara əsasən, vətəndaşlığı olmayan 90 şəxsə 2010-cu ildə Azərbaycan vətəndaşlığı verilmişdir. Həmçinin təessüflə qeyd edilir ki, qanunun tələblərinə əməl etmələrinə baxmayaraq, Azərbaycan vətəndaşlığı əldə edə bilməyən insanların mövcud olduğu barədə qeyri-hökumət mənbələrindən məlumat daxil olmaqdadır; bu da görünür ki, təkcə vətəndaşlığı olmayan şəxsləri deyil, həm də vətəndaşlığın olmaması hallarına oxşar hallar yaşayan şəxsləri, xüsusilə də Azərbaycan Sovet Sosialist Respublikasının keçmiş vətəndaşlarına aiddir. ECRI maraqla qeyd edir ki, müvafiq həll yolları tapmaq üçün Azərbaycan hökuməti bu cür halları araşdırmağa başlamışdır. Bu baxımdan ECRI qeyd edir ki, Azərbaycan 1961-ci il tarixli Vətəndaşsızlıq hallarının Azaldılması haqqında Konvensiyanın və 1954-cü il tarixli Vətəndaşlığı olmayan Şəxslərin Statusu haqqında Konvensiyanın tərefidir və o hər iki sənədə 1996-ci ildə qoşulmuşdur.
14. ECRI Azərbaycan hökumətini onun ərazisində vətəndaşsızlıq hallarının aradan qaldırılmasına səy göstərməyə və bu səyləri sürətləndirilməyə çağırır. Bununla əlaqədar, o, dövlət orqanlarını Azərbaycanın həm 1961-ci il tarixli Vətəndaşsızlıq hallarının Azaldılması haqqında Konvensiyası və 1954-cü il tarixli Vətəndaşlığı olmayan Şəxslərin Statusu ilə bağlı Konvensiya üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirilməsinə təşviq edir.

Dini azadlıqla və dini etiqadla bağlı hərbi qulluqdan imtina edilməsi haqqında qanunvericilik

15. ECRI qeyd edir ki, yuxarıda göstərilən konstitusiya referendumundan sonra dini icmalarla bağlı bəzi artıq mövcud olan məhdudlaşdırıcı şərtlər dini etiqad azadlığı haqqında qanuna edilən düzəlişlərin 2009-cu ildə qəbulu ilə daha da sərtləşdirilmişdir. İndi dini təbliğat aparan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə, eləcə də öz dini icmalarının qeydiyyatda olan ünvanlarından başqa digər ünvanda dini fəaliyyət göstərən şəxslərə, ilk əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) icazə almadan dini ədəbiyyat nəşr edən, idxal və ya ixrac edən şəxslərə, icazəsiz dini ədəbiyyat yayan, icazə verilən sahələrdən

⁸ Baxın: Azərbaycan Respublikası Vətəndaşlıq haqqında Qanunun 14-cü maddəsinin 2-ci bəndi.

kənar dini ədəbiyyat satan şəxslərə və ya öz dini icmalarının əsasnaməsində göstərilməyən başqa dinə cəlbətmə fəaliyyəti ilə məşğul olan şəxslərə daha yüksək cərimə tətbiq edilə bilər.

16. ECRI Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə bir araya gəlməyən bu durumdan çox narahatdır. Xüsusilə də, o, dövlət orqanlarının diqqətini Məhkəmənin sadalanan sahələrdə son presedent hüququna yönəldir: dini fəaliyyətin özəl sahələrdə həyata keçirilməsi⁹, nəşrlərin əvvəlcədən məhdudlaşdırılması¹⁰, Konvensiyanın pozulması sayılmayan hər bir dindarın və Kilsənin əsas missiyasının bir hissəsi olan dininin təbliğ edilməsi və başqalarının fikir, vicdan və dini azadlıqlarına qarşı yolverilməz hal sayılan başqa dinə cəlbətmə arasında Məhkəmənin müəyyən etdiyi fərq aiddir¹¹.
17. ECRI Azərbaycan hökumətinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu nəzərə almaqla dini azadlıq məsələləri ilə bağlı mövcud qanunvericiliyi Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırmağı qətiyyətlə tövsiyə edir.
18. İkinci hesabatında ECRI qətiyyətlə tövsiyə edirdi ki, dini səbəblərdən xidmət keçmək istəməyən şəxslər təqib edilməməli və ya həbsə alınmamalı, əksinə, onlara imkan verilməlidir ki, öz əqidələrinə görə hərbi xidmətdən etmələrinə müvafiq olan şərtlərlə cəmiyyət qarşısında öz vəzifələrini yerinə yetirsinlər.
19. ECRI təəssüflə bildirir ki, məsələ ilə bağlı Konstitusiyada ifadə olunan müddəalara baxmayaraq, hələ də alternativ mülki xidmətə icazə verən qanun qəbul edilməmişdir. Bunun da nəticəsində dini səbəblərə görə hərbi xidmətdən imtina edən şəxslərin təqibi və həbsi davam etməkdədir.¹² Bundan başqa, ECRI həmçinin bununla əlaqədar Ombudsmana təqdim edilmiş son dövrün şikayətlərini qeyd edir. ECRI bir daha alternativ mülki xidmətin¹³ hüquqi və institusional çərçivəsini yaratmağın vacibliyini qeyd edir və bundan əlavə, bunun Azərbaycanın Avropa Şurasına daxil olmaq öhdəliklərindən biri olduğunu göstərir.¹⁴ O maraqla qeyd edir ki, dövlət orqanları tərəfindən verilən məlumatlara görə, yeni layihə qanunu işlənib hazırlanmış və ümid edir ki, bu yuxarıda göstərilən problemlərin həll edilməsinə imkan yaradacaqdır.
20. ECRI Azərbaycanın dövlət orqanlarını tez bir zamanda Avropa standartlarına uyğun gelən alternativ mülki xidmət haqqında qanun qəbul etməyə və həmçinin bununla bağlı lazımı institusional çərçivəni yaratmağa israrla çağırır.
21. O, dövlət orqanlarına hərbi xidmət keçmək istəməyən şəxsləri təqib etməməyi və ya onları həbsə almamağı, əksinə, onlara öz əqidələrinə görə hərbi

⁹ Baxın: Masayevin Moldivaya qarşı məhkəmə işi, 6303/05 sayılı ərizə, 2 may 2009-cu il tarixli qərar.

¹⁰ Baxın: Ekin Assosiasiyanın Fransaya qarşı məhkəmə işi, 39288/98 sayılı ərizə, 17 iyul 2001-ci il tarixli qərar.

¹¹ Baxın: Kokkinakis Yunanistana qarşı məhkəmə işi, 14307/88 sayılı ərizə, 25 may 1993-cü il tarixli qərar, xüsusilə § 48.

¹² Konvensiyanın 76-ci maddəsinin II bəndinə uyğun olaraq (Vətəni müdafiə), "Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirse, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir".

¹³ Baxın: Nazirlər Komitəsinin məcburi hərbi xidmətdən dini etiqada görə imtina edilməsi ilə bağlı üzv dövlətlərə R(87)0 sayılı Tövsiyəsi (Nazirlər Komitəsi tərəfindən 9 aprel 1987-ci il tarixdə Nazirlər Müavinlərinin 406-cı toplantısında qəbul edilmişdir), Avropa Şurasının üzv dövlətlərində hərbi xidmətdən dini etiqad baxımından imtina edilməsi hüququndan yararlanmaya dair Parlament Assambleyasının 1518 (2001) sayılı Tövsiyəsi və Nazirlər Komitəsinin "Avropa Şurasının üzv dövlətlərində hərbi xidmətdən dini etiqad baxımından imtina edilməsi hüququndan yararlanmaya" cavabı (Nazirlər Müavinlərinin 27 fevral 2002-ci il tarixli 785-ci toplantısında qəbul edilmişdir).

¹⁴ Baxın: Avropa Şurasının Parlament Assambleyasının 28 iyun 2000-ci ildə qəbul etdiyi 222 sayılı Rəyi, § 14.iii.g, və Res(2000)14 sayılı Qərar, Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi (Nazirlər Komitəsi tərəfindən 9 noyabr 2000-ci ildə 107-ci sessiyada qəbul edilmişdir).

xidmətdən etmələrinə müvafiq olan şərtlərlə cəmiyyət qarşısında öz vəzifələrini yerinə yetirməyə imkan yaratmayı bir daha qətiyyətlə tövsiyə edir.

Milli azlıqlarla bağlı qanunvericilik

22. ECRI ikinci hesabatında Azərbaycan hökumətini Avropa Şurası və digər müvafiq milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində milli azlıqların hüquqlarına dair qanun hazırlamağa və onu mümkün qədər tez bir zamanda qəbul etməyə təşviq etmişdir. Bununla yanaşı, ECRI-in əvvəlki hesabatında da qeyd olunduğu kimi, Avropa Şurası ilə razılışmaya əsasən, Azərbaycan özünün Avropaya daxil olma dövrünün üç ili ərzində (yəni, 2004-cü il 25 yanvar tarixindən əvvəl) "Konstitusiya və Cinayət Məcəlləsində ayrı-seçkiliyə yol verməmə ilə bağlı göstərilən müddəələri tamamlayacaq və milli azlıqlarla bağlı Prezidentin fərmanını əvəz edəcək azlıqlara dair qanunu" qəbul etməyi öz üzərinə götürmüştür.
23. Milli azlıqlara dair qanun milli azlıqların hüquqlarının qorunması və tolerantlığın artırılması baxımından zəruri alet hesab olunsa da, bu cür qanun hələ qəbul edilməyib. Bununla əlaqədar, ECRI Milli Azlıqların Qorunması üçün Çərçivə Konvensiyasına dair Məsləhətçi Komitənin¹⁵ ən son rəyinə və bu məsələlər üzrə Avropa Şurası İnsan Hüquqları müvəkkili 2007-ci ildə Azərbaycana səfəri nəticəsində əldə etdiyi tapıntılara istinad edir.¹⁶
24. ECRI Azərbaycan hökumətinə Avropa Şurası və digər müvafiq milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində milli azlıqların hüquqlarına dair qanun hazırlamağı və onun mümkün qədər tez bir zamanda qəbul edilməsini tövsiyə edir.

Cinayət hüququnun müddəələri

25. İDAK-in əvvəlki hesabatında qeyd olunduğu kimi, irqçiliyə qarşı əsas cinayət hüququ müddəələrinə¹⁷ Cinayət Məcəlləsinin 61.1.6-ci maddəsi aiddir ki, bu maddə də cinayətin milli, irqi və ya dini düşməncilik, dini fanatizm zəminində törədilməsini, digər hallarla yanaşı, cəzani ağırlasdırın hal kimi nəzərdə tutur; 154.1-ci maddə digər əsaslarla yanaşı, etnik mənsubiyəti, dili və dini əqidəyə əsaslanan ayrı-seçkiliyi qadağan edir; 167-ci maddə qanunsuz olaraq dini ayinlərin icrasına mane olmanın qadağan edir; 283-cü maddə milli, irqi və ya dini düşmənciliyin salınmasını, milli ləyaqətin alçaldılmasını və ayrı-seçkiliyi qadağan edir. Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırımı cəzalandırılır; 111-ci maddəsində hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təmin və təşkil etmək (aparteid) məqsədilə aparılan fəaliyyətlərə qarşı cəza tədbirləri müəyyən edilir; 120-ci maddəsinin 2.12-ci paraqrafında (adam öldürməni ağırlaşdırın hallar) milli, irqi və ya dini düşməncilik və ya nifrət səbəbindən adam öldürülməsi hallarına qarşı daha ağır cəza müəyyənləşdirilir.
26. Özünün ikinci hesabatında İDAK, xüsusilə məhkəmə sisteminin fəaliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirmək və bu sistemə ictimai inamı artırmaqla irqçılık və ya dini qeyri-tolerantlıq zəminində baş verən əməllərin

¹⁵ Milli Azlıqların Qorunması üçün Çərçivə Konvensiyasına dair Məsləhətçi Komitə, Azərbaycana dair 2009-cu il 9 noyabr tarixində qəbul olunmuş İkinci Rəy, ÇKMK/RƏY/II(2007)007; xüsusilə 33-45-ci paraqrafları nəzərdən keçirin.

¹⁶ İnsan Hüquqlarına dair Komissiya üzvünün Azərbaycana 3-7 sentyabr 2007-ci il tarixdəki səfərinə dair hesabatı, KomissiyaH (2008)2, § 84.

¹⁷ İrqçılık və irqi ayrışeckilirə qarşı milli qanunvericiliyə dair İDAK-in 7 sayılı Ümumi Siyasetə dair Tövsiyəsinə əsasən, "irqçılık" dedikdə "irq", rəng, dil, din, milliyət və ya milli, yaxud etnik mənsubiyəti bir və ya bir qrup şəxsin təhqir edilməsinə əsas verməsi və ya bir və ya bir qrup şəxsin ali hesab olunmasına inanmaq başa düşülür.

cəzalandırılmasını təmin edəcək cinayət hüququ müddəalarının mövcudluğunu barədə ümumi ictimaiyyətin məlumatlandırılmasını və zərərçəkənlərin bu cür davranışlarla əlaqədar şikayət etmələrini stimullaşdırın tədbirlərin görülməsini Azərbaycan hökumətinə tövsiyə etmişdir.

27. Səlahiyyətli orqanlar bir sıra hallarda qeyd etmişlər ki, İDAK-ın ikinci hesabatından sonra müvafiq cinayət hüququ müddəalarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb. Səlahiyyətli orqanların fikrincə, irqçılık motivi ilə törədilən əməllərdən çox az sayda şikayətin edilməsi faktı Azərbaycanda hökm sürən əhəmiyyətli tolerantlıq kimi qeyd oluna bilər. Buna baxmayaraq, bu fikirdə artıq ECRI-İN əvvəlki hesabatında xüsusilə qeyd edilmiş narahatlıq doğuran bir sıra digər elementlər nəzərə alınır. Müşahidəçilər bəzi kütləvi informasiya vasitələrinin və ya müəyyən siyasetçilərin irqçi və ya nifrat dolu açıq bəyanatlarına və dini tolerantlığın artırılmasına qarşı yürüdülən siyasetə diqqət çəkirlər.¹⁸ Azərbaycanda yaşayan erməni əsilli şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməsi halları¹⁹ və həm cinayət mühakimə sistemində, həm də ümumi ictimaiyyət arasında irqçi cinayətləri qadağan edən müddəalar barədə məlumatlılığının aşağı səviyyədə olması ilə bağlı məlumatlar hələ də mövcuddur. Bir çox mənbələrdə həmcinin geniş əhali kütləsi arasında ədalət mühakimə sisteminə inamsızlığının mövcud olduğu vurğulanır.
28. Daha çox ədalət mühakimə sisteminin qərəzsizliyi və müstəqilliyinə dair kifayət qədər təminatın olmadığını düşünən fərdlərin olduğu bir şəraitdə azlıqların fikirlərini ifadə edən şəxslərin, xüsusilə jurnalist və ictimaiyyət nümayəndələrinin Cinayət Məcəlləsinin milli təhlükəsizlik və ya 283-cü maddəsi üzrə təqib və hətta mühakimə edilməsi²⁰ faktlarına dair məlumatlar istisna edilmir. Cinayət Məcəlləsinin 283-cü maddəsi o cümlədən *Sənət* adlı ədəbi jurnalda İslama istinadən yazılmış “Avropa və biz” adlı məqalənin nəşr olunmasından sonra müəllif və baş redaktorun dini düşmənçiliyin salınmasına ittiham olunduğu məhkəmə işində tətbiq edilmişdir.²¹ Cinayət Məcəlləsinin eyni maddəsi 2007-ci ilde digər bir jurnalist Eynulla Fətullayevin “Əliyevlər mührəbəyə gədir” başlıqlı məqaləsinin çap olunmasından sonra onun etnik düşmənçilik yaratmasına dair irəli sürülmüş ittiham üçün əsas hesab edilmişdir.²² Eyni zamanda, İnsan Hüquqlarına dair Avropa Məhkəməsi bu hökmün və irəli sürülən ittihamın ağırlığını nəzərə alaraq İHAM-İN 10-cu maddəsinin pozulduğunu aşkarlamış və onların azadlıqlarının demokratik cəmiyyətlərdə zəruri hesab edilməyən formada qeyri-mütənasib şəkildə məhdudlaşdırıldığı qənaətinə gəlmişdir.²³ ECRI vurğulayır ki, bu tapıntılarda Məhkəmə bu qənaətə gəlmişdir ki, etnik qrupların məskunlaşdığı regionlardakı sosial və iqtisadi vəziyyəti sadəcə müzakirə etmək və ya bu regionlarda mümkün siyasi gərginliyə dair fikir ifadə etmək etnik düşmənçiliyə çağrış kimi qiymətləndirilə bilməz.
29. ECRI vurğulayır ki, dövlətlər milli təhlükəsizliyi təmin etməkdə borclu olsalar da, bu rol irqçılık, irqi ayrı-seçkilik və qeyri-tolerantlığın genişlənməsinə yol verilməsi üçün bəhanə ola bilməz. Bununla əlaqədar, ECRI Cinayət Məcəlləsində milli təhlükəsizliyi təmin və ya etnik düşmənçiliyin salınmasını qadağan edən

¹⁸ Həmcinin aşağıda baxın: İctimai müzakirələrdə irqçılık – Dağlıq Qarabağdakı vəziyyət, risk qrupları və dini qruplarla bağlı müzakirələr.

¹⁹ Həmcinin aşağıda baxın – Risk qrupları – ermənilər.

²⁰ Aşağıda baxın: Fətullayevin Azərbaycana qarşı məhkəmə işinə dair qeydlər və Risk qrupları – milli azlıqlar.

²¹ İQTAK-İN Azərbaycan haqqında ikinci hesabatının işçi variantının hazırlanıldığı dövrə bu məhkəmə işi ilə bağlı tədqiqat tamamlanmamışdı: bax: ikinci hesabatin 14-cü paraqrafi.

²² Eyni faktlar əsasında və Cinayət Məcəlləsinin 214-cü maddəsinin müddəası ilə o təqsərkar hesad edilmiş və terrorizm təhlükəsi yaratmaqdə ittiham olunmuşdur.

²³ Fətullayevin Azərbaycana qarşı məhkəmə işi (40984/07 sayılı müraciət), 22 aprel 2010-cu il tarixli məhkəmə qərarı (4 oktyabr 2010-cu il tarixdə qüvvəyə minmişdir).

müddəaların azlıqların qanuni və qeyri-zorakı ifadə azadlığını boğmaq yolu ilə ECRI-İN mandatına daxil olan azlıqlara məxsus şəxslərə qarşı istifadə edilməməsinə dair xəbərdarlıq edir.

30. ECRI ümumi ictimaiyyətin qanunvericiliyə əlcatanlığını təmin etmək üçün Azərbaycanın bütün qanunvericilik sənədlərinin daxil olduğu pulsuz internet səhifəsi yaradılmasını maraqla qarşılıyır; məlumata görə, bu səhifənin yaradılmasından bəri 20 000-dən artıq insan ondan istifadə etmişdir. Buna baxmayaraq, ümumi ictimaiyyət arasında cinayət hüququnda irqçi münasibətlə təhqir və ya irqi ayrı-seçkiliklə bağlı davranışları qadağan edən müddəaların olduğuna dair məlumatlılığının artması ilə əlaqədar hər hansı bir informasiya yoxdur.
31. ECRI qətiyyətlə tövsiyə edir ki, Azərbaycan hökuməti cinayət hüququnun milli təhlükəsizliyin təmin edilməsi, o cümlədən irqçılık və irqi ayrı-seçkiliklərin qadağan olunması ilə bağlı müddəalarının azlıqların hüquqlarını dinc yolla müdafiə edən fərdlərin cəzalandırılması üçün bəhanə kimi tətbiq olunmamasını təmin etsin; bununla yanaşı, cəmiyyətdə açıq şəkildə ifadə edilə və sərbəst şəkildə müzakirə oluna bilən müxtəlif fikirlərin mövcud olmasına şərait yaratmaq lazımdır, bir şərtlə ki, bunlar digər fəndlərə və ya qruplara qarşı düşmənçilik oyatmasın və onlara ədalətsiz iftiralara yol açmasın.
32. ECRI təkrarən tövsiyə edir ki, Azərbaycan hökuməti irqçılık motivi ilə törədilən cinayətlərdə və ya dini qeyri-tolerantlıq kimi davranışlara məruz qalan insanların bu barədə şikayət verməsinin təmin olunması istiqamətində tədbirlər görsün. Bununla əlaqədar ictimaiyyətin məhkəmə sisteminə inamını artırmaq üçün bu sistemin işində ciddi təkmilləşdirmələrə, onun qərəzsizliyi və müstəqilliyinə dair zəmanətin təmin olunmasına ehtiyac vardır.
33. ECRI bir daha tövsiyə edir ki, səlahiyyətli qurumlar cinayət hüququnda irqçılık motivi ilə cinayətlər və ya irqi ayrı-seçkiliklə bağlı davranışlarla əlaqədar müddəaların olduğu və bu cür davranışlara qarşı hüquqi müdafiə vasitələrinin mövcudluğu barədə ümumi ictimaiyyəti məlumatlaşdırınlar.
34. ECRI-İN ikinci hesabatında tövsiyə olunur ki, Azərbaycan hökuməti irqçılık zəminində baş verən cinayətlərlə bağlı qanunvericiliyin tətbiqi ilə əlaqədar polis, prokuror, hakim, hüquqsūnas və məhkəmə sistemi təlimciləri üçün təlimlərin təşkil edilməsi məqsədilə öz səylərini gücləndirsin.
35. ECRI səlahiyyətli qurumların məhkəmə sistemində islahatların aparılması və Ədliyyə Akademiyası tərəfindən verilən təlimlərin təkmilləşdirilməsi istiqamətində göstərilən ciddi səylərlə bağlı verilən məlumatı maraqla qarşılıyır. Bu təlim hakimlər, hakimliyə namizədlər, məhkəmə sisteminin işçiləri və vəkillər üçün nəzərdə tutulmuşdur və təlimin məzmununa irqçi zəmində edilən cinayətlər və irqi ayrı-seçkilik daxildir. Prokurorlar üçün də oxşar təlim kursunun təşkil edilməsi təklif olunur.
36. ECRI Azərbaycan hökumətini irqçılık zəminində baş verən cinayətlər və irqi ayrı-seçkiliklə bağlı davranışlara dair cinayət hüququnun müddəalarının tətbiqi ilə əlaqədar prokuror, hakim, vəkil və məhkəmə sistemi rəsmilərinə təlimlərin keçirilməsi sahəsində öz səylərini davam etdirməyə və daha da gücləndirməyə qətiyyətlə təşviq edir.

Mülki və inzibati hüquq normaları

37. ECRI-İN əvvəlki hesabatlarında qeyd olunduğu kimi, həyatın iş, sosial müdafiə, təhsil, səhiyyə və mədəniyyət kimi müxtəlif sahələrlə bağlı ayrı-seçkililiyi qadağan edən məqamlar pərakəndə şəkildə qanunvericiliyin bir sıra hissələrində artıq mövcuddur. İkinci hesabatında ECRI bu və ya digər müvafiq

sahədə bu cür normaların pozulmasına dair hər hansı şikayətin olmamasını qeyd edərək tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları irqi ayrı-seçkiliyi qadağan edən mülki və inzibati hüquq normalarının müvafiq qaydada tətbiqini təmin etmək və bu cür normaların mövcudluğu barədə ümumi ictimaiyyəti məlumatlandırmaqla yanaşı, irqi ayrı-seçkilik davranışlarına məruz qalanların şikayət vermələrinin stimullaşdırılması məqsədilə tədbirlər görsünlər. Eyni zamanda, səlahiyyətli orqanlara dəqiq və bütün məqamları nəzərə almaqla irqi ayrı-seçkiliyi qadağan edən mükəmməl normalar qəbul edərək mövcud normaları tamamlamaları tövsiyə olunur.

38. ECRI bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hər hansı işlərin görüldüyünü müşahidə etməmişdir. Səlahiyyətli qurumlar faktiki olaraq elə hesab edirlər ki, bərabərliklə bağlı konstitusiya müddəalarından irəli gələn və həyatın müxtəlif sahələri ilə bağlı qanunvericiliyin müxtəlif hissələrində artıq mövcud olan irqi ayrı-seçkiliyi qadağan edən normalar kifayət edir. Bundan əlavə, səlahiyyətli orqanların fikrincə, ECRI-İN fəaliyyətinə uyğun əsaslarla bu müddəaların pozulması ilə bağlı şikayətlərin olmaması onu göstərir ki, qanunvericilikdə əlavələrin edilməsinə ehtiyac yoxdur.
39. ECRI bu cür ayrı-seçkiliklə səmərəli mübarizə üçün ümumi alətlərin əsas elementini təşkil edən irqçılık və irqi ayrı-seçkiliklə mübarizəyə dair effektiv hüquqi tədbirlərin zəruriliyini xüsusilə qeyd edir. Zərərçəkənin nöqtəyinə nəzərincə, səmərəli və müvafiq müdafiəni təmin etmək üçün irqçılık və irqi ayrı-seçkiliklə mübarizə həmçinin ümumiləşdirilmiş yanaşma tələb edir. Cinayət hüququ normalarının mövcudluğu və onların effektiv qaydada tətbiqinin irqçılık və irqi ayrı-seçkiliyi dair cəmiyyət arasında məlumatlılığının artmasına və bu cür hallardan yayındırmaq baxımından güclü təsirə malik olduğuna baxmayaraq, mülki və inzibati hüquqda daha çox çevik hüquqi vasitələr verilir və bu irqi ayrı-seçkiliyi qurbanlarına məhkəmədə iddia qaldırmaq imkanı verir. ECRI vurğulayır ki, ayrı-seçkiliyi qarşı tam və hərtərəfli qanunun qəbul olunması irqi ayrı-seçkilik də daxil olmaqla ayrı-seçkiliyin bütün formalarından imtina olunmasını diqqət mərkəzinə getirər və baş verə biləcək bütün hallara müvafiq və effektiv şəkildə baxmayı təmin edər. Bununla belə, əgər ayrı-seçkiliklə bağlı ayrıca qanunvericiliyin qəbul olunmaması qərara alınarsa, onda milli qanunvericilikdə birbaşa və ya dolayı ayrı-seçkilik və onun müxtəlif formalarının müəyyənləşdirilməsi; müsbət addimların atılmasıın qəbul olunmasının mümkünluğunun təmin edilməsi; ayrı-seçkiliyi qoyulmuş qadağanın bütün dövlət qurumları, fiziki və hüquqi şəxslərə və həyatın bütün sahələrinə aid edildiyinin qeyd olunması; zərərçəkənlər üçün asanlıqla əlçatan ola biləcək məhkəmə və/yaxud inzibati prosedurların mövcudluğunun təmin edilməsi; sübut yükünün paylanması sisteminin yaradılması; və effektiv sanksiyaların verilməsinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ECRI özündə ayrı-seçkilikdən səmərəli müdafiəni təmin etmək üçün mülki və inzibati hüquqa daxil ediləcək bütün elementləri əks etdirən irqçılık və irqi ayrı-seçkiliklə mübarizəyə dair milli qanunvericilik haqqında 7 sayılı Ümumi Siyaset Tövsiyə sənədindən bəhrələnməyə dəvət edir.
40. ECRI israrla tövsiyə edir ki, Azərbaycan hökuməti irqi ayrı-seçkiliyi qadağan edən milli qanunvericiliyin dəqiq və ətraflı şəkildə, xüsusilə ayrı-seçkiliyin birbaşa və dolayı növlərini müəyyənləşdirmək və həyatın bütün sahələrini əhatə etməklə, hazırlanmasını, zərərçəkənlər tərəfindən asanlıqla əlçatan ola biləcək məhkəmə və/yaxud inzibati prosedurların müəyyənləşdirilməsini təmin etsinlər. Bununla əlaqədar, ECRI səlahiyyətli orqanları onun mülki və inzibati hüquqdan bəhs edən irqçılık və irqi ayrı-seçkiliklə mübarizəyə dair milli qanunvericilik haqqında 7 sayılı Ümumi Siyaset Tövsiyəsi sənədindən bəhrələnməyə dəvət edir.

41. Müvafiq səlahiyyətli qurumlara şikayətlər ünvanlanması da, ECRI dini və etnik mənsubiyyətə görə ayrı-seçkiliyin olunduğuna dair məlumatların verildiyini qeyd edir. Bununla əlaqədar, ECRI vurgulayır ki, zərərçəkənlərin öz hüquqları haqqında məlumatlılığının az olması, məhkəmə sisteminə inamsızlıq, müvafiq səlahiyyətli qurumlar tərəfindən həssaslıq göstərilməməsi, effektiv hüquqi mühafizə vasitələrinin olmaması, yaxud mövcud hüquq-mühafizə vasitələrinin cəmiyyətə açıqlanmaması kimi faktorlar səbəbindən rəsmi müraciətlərin edilməməsi hallarını aradan qaldırmaq üçün bütün mümkün tədbirlər görülməlidir.
42. ECRI tövsiyə edir ki, xüsusilə hakimlər, vəkillər və məhkəmə sisteminin müvafiq məsələlərlə məşğul olan rəsmiləri üçün təlimlərin keçirilməsini gücləndirməklə Azərbaycanın səlahiyyətli qurumları mövcud mülki və inzibati hüquqda irqi ayrı-seçkiliyi qadağan edən normalaların müvafiq qaydada tətbiqini təmin etsinlər.
43. ECRI eyni zamanda tövsiyə edir ki, səlahiyyətli qurumlar bu normalaların mövcudluğu barədə ümumi ictimaiyyəti məlumatlaşdırınsınlar və irqi ayrı-seçkilik hərəkətləri ilə bağlı şikayətlərin verilməsi ilə əlaqədar zərərçəkənləri stimullaşdırmaq məqsədilə tədbirlər görsünlər. Bu şəraitdə, o yənə də məhkəmə sisteminin işinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayır.

İrqçılık və ayrı-seçkiliklə mübarizə aparan qurumlar

44. ECRI-İN ikinci hesabatında Azərbaycanın səlahiyyətli qurumlarına irqcılık və irqi ayrı-seçkiliyə qarşı mübarizədə ya Ombudsmanın öhdəliklərini artırmaq və onun səlahiyyətlərini gücləndirmək və ya yaxın gələcəkdə irqcılık və irqi ayrı-seçkiliklə mübarizə aparacaq ixtisaslaşdırılmış qurum yaratmaq tövsiyə olunur. Hesabatda təyin edilən və ya xüsusi qaydada yaradılan qurumun tam müstəqil olması və onun zərərçəkənlərə zəruri yardım göstərmək üçün hüquqi səlahiyyətə, insan və maliyyə resurslarına malik olmasının əhəmiyyəti vurğulanır.
45. ECRI 2002-ci ildə Ombudsman institutunun yaradılması, 2002-2009-cu illər arasında bu quruma 51 000-dən artıq şikayətin, o cümlədən 2009-cu ildə 8 800²⁴ və 2008-ci ildə 8 600²⁵ şikayətin daxil olması halını maraqla qarşılıyır. Bununla belə, bu şikayetlərin təqribən yarısı aşağıdakı bir və ya bir neçə səbəbdən məqbul hesab edilməyib: onlar Ombudsmanın səlahiyyətlərindən kənardadır, onların vaxtı keçib, onlar anonim ünvanlanıb, müvafiq məhkəmə icraatındadır və ya məsələ barədə artıq şikayət edilib.²⁶ Bu rəqəmlər əsasında institutun rolu Azərbaycanda ümumi ictimaiyyət tərəfindən getdikcə daha çox tanınır, lakin paradoksal da olsa, onun fəaliyyət sahələrinin əhatə dairəsinin hələ də düzgün başa düşülmədiyi hiss olunur.
46. Çoxlu sayıda şikayetlərin daxil olmasına baxmayaraq, Ombudsmandan bildirilmişdir ki, bunlardan heç birində irqi ayrı-seçkiliklə bağlı ittihamlara rast gəlinməyib. Ombudsmanda şikayetçilərin etnik və ya milli mənsubiyyət, dini və ya ECRI-İN fəaliyyətinə uyğun digər meyarlar əsasında qruplaşdırılmış məlumat bazası mövcud deyildir. Bununla belə, ECRI-a təqdim olunan məlumatlar göstərir ki, bir neçə tendensiya müşahidə etmək olar: baxmayaraq ki,

²⁴ Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman), Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin edilməsi və müdafiəsi: Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin 2009-cu il üzrə İllik Hesabatı (xülasə), səh. 4.

²⁵ Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman), Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin edilməsi və müdafiəsi: 2008-ci il üzrə İllik hesabatın xülasəsi, səh. 6.

²⁶ 2009-cu ildə 48.9%: baxın: Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman), Annual 2009-cu il üzrə İllik Hesabat (xülasə), səh. 4; 2008-ci ildə 51.2%: baxın: Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman), 2008-ci il üzrə İllik hesabatın xülasəsi, səh. 6.

Ombudsmana daxil olan şikayetlərin eksəriyyəti sosial hüquqların əlcətan olmaması ilə əlaqədardır, erməni əsilli şəxslər tərəfindən edilən şikayetlərin eksəriyyəti o cümlədən şəxsiyyəti təsdiq edən sənədləri əldə edə bilməməklə bağlıdır. Ombudsmandan həmçinin bildirilir ki, əvvəller müəyyən dini ayinlərin icrasının qadağan olunması və 2010-cu ildə dini mənsubiyətindən könüllü imtina olunmasının tanınmaması ilə bağlı şikayetlər daxil olub. ECRI şikayetçilərin mənsubiyəti və şikayetlərin xarakteri ilə bağlı sistemli məlumatın toplanmamasını təəssüfle qeyd edir, çünki bu nəinki müəyyən qruplara qeyri-məqsədə uyğun şəkildə təsir edən tendensiyaların qısa zamanda müəyyən edilməsinə köməklik göstərər, habelə effektiv əks tədbirlərin qısa zamanda müəyyən edilməsinə imkan verərdi.

47. Son illərdə Ombudsman rəhbərliyi insan hüquqları ilə bağlı məlumatlılığının artırılması və institutun daha geniş kütlə tərəfindən tanınması ilə bağlı fəaliyyətlərin aparılmasına əhəmiyyətli dərəcədə səy göstərmişdir. Quba, Şəki, Gəncə və Cəlilabad şəhərlərində regional idarələr açılmışdır. ECRI bu halı qənaətbəxş hesab edir. Eyni zamanda, institutun öhdəlikləri və onun fəaliyyət dairəsi haqqında daha ətraflı informasiyanın olması və ölkədə irqi ayrı-seçkililikin daha yaxşı başa düşülməsi üçün bu cür səylərin davam etdirilməsi xüsusiət qeyd olunur. Bununla əlaqədar, o da vurgulanır ki, irqcılık və irqi ayrı-seçkililiklə mümkün qədər daha səmərəli mübarizə aparmaq üçün bu məsələlərlə məşğul olan qurum ictimaiyyət tərəfindən aydın şəkildə müəyyən edilə bilməlidir.
48. ECRI bu cür davranışlardan əziyyət çekən insanların asanlıqla müəyyən edə bilməsi üçün ya açıq şəkildə Ombudsmannın irqcılık və irqi ayrı-seçkililiklə mübarizə aparan ixtisaslaşdırılmış milli qurum elan edilməsini, ya da irqcılık və irqi ayrı-seçkililiklə mübarizə aparacaq müstəqil ixtisaslaşdırılmış qurumun yaradılmasını Azərbaycanın səlahiyyətli qurumlarına tövsiyə edir. ECRI irqcılık və irqi ayrı-seçkililiklə mübarizə aparacaq bu ixtisaslaşdırılmış qurumun tam müstəqil olması və onun zərərçəkənlərə zəruri yardım göstərmək üçün hüquqi səlahiyyət, insan və maliyyə resurslarına malik olmasının zəruriliyini bir daha vurgulayır.
49. ECRI Ombudsmana şikayetləri kateqoriyalara bölmək və şikayetçiləri etnik mənsubiyəti, milliyyəti, dini və dilinə görə qruplaşdırmaqla bir məlumat bazası sistemi tətbiqini tövsiyə edir. Bütün hallarda bu informasiya məxfilik prinsiplərinə tam şəkildə əməl olunmaq, məlumat verərək razılıq almaq və şəxslərin hər hansı xüsusi bir qrupa daxil edilməsinin onlar tərəfindən könüllü qaydada müəyyənləşdirilməsini təmin etməklə toplanmalıdır.

II. İctimai müzakirədə irqcılık

Dağılıq Qarabağ münaqişəsi nəticəsində yaranan situasiya ilə bağlı müzakirə

50. ECRI-ın ikinci hesabatında Azərbaycanın səlahiyyətli qurumlarının ermənilər öz şəxsiyyətlərini ictimaiyyətə bəyan etdikdə hər hansı bir təhlükə hiss etməyəcəkləri bir mühitin yaradılmasında fəal iştirakı tövsiyə olunur. Bu ermənilərə qarşı nifrət dolu nitqlərin söyləndiyi hallarda səlahiyyətli orqanlar tərəfindən müvafiq cavab tədbiri görülməsini təmin etmək zərurətini yadır.
51. ECRI bildirir ki, birinci hesabatdan sonraki dövrde Ermənistən, ermənilər və Dağılıq Qarabağ münaqişəsi nəticəsində meydana gəlmiş vəziyyət barədə Azərbaycanın səlahiyyətli qurumlarının müzakirələri heç dəyişməsə də, səlahiyyətli qurumlar azərbaycanlılar arasında yaşayan ermənilərə qarşı tolerantlığın olduğu faktını qeyd edirlər. Səlahiyyətli qurumların bildirdiyinə görə, erməni əsilli insanlarla Ermənistən Respublikasının törətdiyi əməllər arasında fərqi ayırd etmək bütövlükdə Azərbaycan əhalisi üçün çətin deyil. Səlahiyyətli qurumlar eyni zamanda bildirirlər ki, Dağılıq Qarabağ münaqişəsi həll

olunduqdan sonra erməni əsilli olan heç bir şəxs əhalinin digər üzvləri tərəfindən düşməncilik təhlükəsinə məruz qalmayacaq.

52. ECRI digər ölkə barədə mütəmadi olaraq bu cür sərt bəyanatların verilməsi və bu dövlətlə əlaqəsi olan cəmiyyət üzvlərinin ayrı-seçkiliyə məruz qalmamasının gələcəkdə nə dərəcədə davamlı olacağı faktı ilə razılaşmanın çətin olduğunu diqqət çəkir. Bununla əlaqədar, o qeyd edir ki, səlahiyyətli qurumlardan fərqli olaraq bir çox vətəndaş cəmiyyəti mənbələrinin məlumatına görə erməni əsilli şəxslər gündəlik həyatlarında ayrı-seçkiliklə üzləşir.²⁷ Bu şəraitdə, ECRI ümumilikdə mənfi rəy mühitində mümkün sürətli dəyişikliklə bağlı səlahiyyətli orqanların fərziyyələrini qeyri-real hesab edir.
53. ECRI Azərbaycanın səlahiyyətli orqanlarını Azərbaycan yurisdiksiyası çərçivəsində yaşayan ermənilərlə bağlı rəy mühitini yaxşılaşdırmaq istiqamətində fəal işləməyə qətiyyətlə çağırır. Eyni zamanda bütün siyasi partiyaların irqçılık, ayrı-seçkilik və ksenifobiyanın bütün formalarına qarşı sərt mövqə tutması və müxtəliflik və plüralizm lehinə açıq siyasi mesajlar verməsinin zəruriliyi vurğulanır; həmçinin onlar ermənilərlə bağlı məsələlərə mənfi tərəfdən yanaşmaqdan çəkinməlidirlər.

KIV

54. ECRI-İN ikinci hesabatının tövsiyəsinə görə, Azərbaycanın səlahiyyətli qurumları müəlliflik müstəqilliyinə müdaxilə etmədən KİV qarşısında tələb qoysunlar ki, mediya ECRI-İN mandatına daxil olan hər hansı qrupun üzvünə qarşı düşməncilik və ya kənarlaşdırma mühitinin yaranmasına getirib çıxaracaq məlumatların yayılmamasını təmin etsin. Tövsiyə olunur ki, səlahiyyətli qurumlar buna ən yaxşı üsulla necə nail olmaq barədə KİV və digər müvafiq tərəflərlə müzakirələrə qoşulsunlar.
55. ECRI bildirir ki, 2002-ci ildə qanuna uyğun olaraq yaradılmış Milli Televiziya və Radio Şurası mövcuddur. Bununla yanaşı, irqi ayrı-seçkilik yaranan hər hansı materialların audiovizual media vasitəsilə yayımını qadağan edən normalar²⁸ mövcuddur. Mətbuata gəldikdə Mətbuat Şurası özü-tənzimləyici qurum hesab olunur və 2003-cü ildə bu qurum mətbuat üçün etik kodeksi qəbul etdi. Bu kodeks mətbuatda etnik və dini azlıqlarla bağlı meydana çıxa biləcək sualların həlli yollarına dair normaları özündə eks etdirir. Hazırda bu etik kodeksin daha da gücləndirilməsi nəzərdə tutulur. Bu iki şuranın bildirdiyinə görə, onlar təhqir və ayrı-seçkiliklə bağlı çox az sayda şikayət alırlar, ancaq onlara ünvanlanan bütün şikayətləri diqqətlə nəzərdən keçirirlər. Məsələn, Mətbuat Şurası bir qəzetə orada çap olunan və xristianları təhqir etməyə səbəb ola biləcək məqaləni öz internet səhifəsində götürməyi tapşırıb və bu təmin olunub; başqa bir halda, Mətbuat Şurasına etnik mənsubiyəti əsassız şəkildə bir mətbuat nümunəsində qeyd olunan erməni əsilli bir şəxsin şikayəti daxil olub və həmin qəzetə müvafiq bəyanatları geri götürmək tövsiyə olunub.²⁹
56. Qeyd olunan normaların mövcudluğuna baxmayaraq, bir çox mənbələr bildirirlər ki, ECRI-İN əvvəlki hesabatından sonrakı dövrdə KİV-də hər hansı əsaslı dəyişiklik baş verməyib. KİV-də obyektivliyin olmaması etnik-milli və dini azlıqların mənfi imicinin yayılmasına kömək edir ki, bu da daha çox Dağlıq Qarabağ münaqışəsinin işıqlandırılması və eləcə də müxtəlif dini qrupların özünəməxsus tərzdə təqdim olunması vasitəsilə baş verir. Bəzi məqalələrdə azlıqlara məxsus olan insanların vəziyyətindən bəhs edilsə də və bir azlıqların dillərində çap olunan və yerlərdə yayılan necə qəzet olsa da, bəzi mənbələrdən

²⁷ Aşağıda baxın: Risk qrupları – Ermənilər.

²⁸ Xüsusiylə yayım haqqında qanunun 32-ci maddəsinin 2-5-ci paraqrafları.

²⁹ Aşağıda baxın: Risk/Hədəf qrupları – Ermənilər.

bildirilir ki, ECRI-İN mandatına daxil olan qrupların fikirlərini dilə gətirən müəyyən jurnalistlər və nəşrlərin redaktorlarına qarşı qaldırılmış cinayət ittihamları çox aşağı səviyyəli müxtəlifliklə xarakterizə edilən KİV-nin yaranmasına gətirib çıxarır.

57. ECRI cəmiyyətdə mövcud olan etnik/milli, dini və ya digər icmaların maraqlarının ifadə olunmasına şərait yaradan media orqanlarının vacibliyini vurğulayır. Eyni zamanda KİV-nin öz fəaliyyətlərində bu cür müxtəlifliyə rəğbət bəsləməsi və nifret yaradan məqamlardan çəkinməsi zəruridir. ECRI bu sahədə qurumların və normaların mövcudluğunu maraqla qarşılısa da, həm vətəndaş cəmiyyəti, həm də beynəlxalq təşkilatların mövcud vəziyyətin qeyri-qənaətbəxş olması qənaətine gəlməsi narahatlıq doğurur. ECRI təəssüflə bildirir ki, Ermənistan Respublikasının mediada işıqlandırılması çox təqididir və bu zaman həmin dövlət və Azərbaycanın yurisdiksiyasına daxil olan ermənilər arasında aydın fərq qoyulmur. Bu halda ECRI-in mandatına daxil olan qrupun fikrinin ifadə edilməsi faktı müəllif üçün cinayət təqibi riski kimi qəbul olunur. Bu bir daha belə bir vəziyyətin irqçılık və irqi ayrı-seçkililiklə mübarizəyə kömək etmədiyiini vurğulayır.
58. ECRI Azərbaycanın səlahiyyətli qurumlarını qətiyyətlə təşviq edir ki, onlar müəlliflik müstəqilliyinə müdaxilə etmədən KİV-i inandırsınlar ki, media ECRI-İN mandatına daxil olan hər hansı qrupun üzvünə qarşı düşməncilik və ya kənarlaşdırma mühitinin yaranmasına gətirib çıxaraq məlumatların yayılmamasını təmin etsin. Təsviye olunur ki, səlahiyyətli qurumlar buna ən yaxşı üsulla necə nail olmaq barədə KİV və digər müvafiq tərəflərlə müzakirələrə qoşulsunlar.

III. İrqçi zoraklıq

59. Azərbaycanın səlahiyyətli qurumları nifret cinayəti faktları ilə bağlı xüsusi məlumat toplamadıqlarını bildirir. Buna baxmayaraq, onlar qeyd edirlər ki, son illərdə qeydiyyatı aparılmış 19-20 min cinayət arasında ayrı-seçkilik və irqçılıkdən əziyyət çəkən hər hansı bir şəxsin müraciətinə rast gəlinməyib. Bununla yanaşı, səlahiyyətli qurumlar adı nalayıq hərəkətdən və ya ECRI-İN mandatına uyğun digər hallardan zərərçəkənlərin milli və etnik mənsubiyyəti, dini və dili haqqında informasiya toplarırlar.
60. ECRI-İN əldə etdiyi məlumatə əsasən, Azərbaycanda irqçi zoraklıq əsas problemlər arasında deyildir. Bununla belə, ECRI təəssüflə qeyd edir ki, Cinayət Məcəlləsinin müvafiq normalarının tətbiqinə dair tam məlumat əldə etmək imkanı olmadığından və etnik mənsubiyyətinə görə bölgüyə dair etibarlı statistikaya rast gəlinmədiyindən irqçi zoraklıqla bağlı vəziyyətin dəqiq təsvirini vermək çətdir. Qeyd olunur ki, bu cür halların qarşısını almaq və onların baş verdiyi yerlərdə irqçılıklə mübarizə aparmaq üçün Azərbaycanda irqçi zoraklıq hallarının tezliyini qiymətləndirmək üçün aydın əsas mövcud deyildir, çünki onlara dair məlumat yoxdur. ECRI vurğulayır ki, hətta bu cür hallarla bağlı az sayda informasiya daxil olsa belə, bu o demək deyil ki, bunlar heç vaxt baş vermir, çünki zərərçəkənlər çox vaxt özlərini aşkara çıxarmağa və ya utancaqlıq hissi olduğundan bu cür hərəkətlərlə bağlı məlumat verməkdən çəkinirlər və ya onlar elə hesab edirlər ki, güman ki, onların şikayətinin bu məqamına hər hansı bir ciddi davamlı diqqət yetirilməyəcək.
61. ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları irqçi zoraklıq kimi xarakterizə edilə bilən bütün halların sistemli və hərtərəfli monitoringini aparmaq üçün sistem qursunlar. Bununla əlaqədar ECRI Azərbaycanın səlahiyyətli qurumlarının diqqətini siyasetin qurulmasında irqçılık və irqi ayrı-seçkililiklə mübarizəyə dair 11 sayılı Ümumi Siyaset Tövsiyəsinə və xüsusiilə irqçi

hərəkətlərlə mübarizə və irqçılık zəminində baş verən hadisələrin monitoringində polisin rolu ilə bağlı bu tövsiyənin III hissəsinə çəkir.

62. Bununla əlaqədar ECRI həmçinin bu hesabatın digər hissələrində verilən irqçılık və irqi ayrı-seçkiliklə bağlı vəziyyətin qiymətləndirilməsindən bəhs edən hissələrə də istinad edir.

IV. Risk/hədəf qrupları

Dini qruplar

- *Dini icmaların qeydiyyatı*
63. ECRI-İN ikinci hesabatında tövsiyə olunur ki, Azərbaycan hökuməti dini azlıqların üzvlərinə özlerinin dini azadlıqların ifadə etmək, o cümlədən daha əvvəl qeydiyyatdan keçmək üçün tədbirlər görsünlər.
64. 2009-cu ilin may ayında dini etiqad azadlığı haqqında qanuna düzəlişlər qüvvəyə mindi. Bu düzəliş fəaliyyət göstərmək üçün dini icmaların yenidən qeydiyyatdan keçməsini tələb edir. Səlahiyyətli qurumların təqdim etdikləri məlumatlara əsasən, yeni normalar qüvvəyə minməzdən əvvəl qeydiyyatdan keçmiş 534 dini icma mövcud idi. 2010-cu ilin sonunda yeni normalar əsasında 510, o cümlədən 150 yeni icma qeydiyyatdan keçdi; təqribən 30 müraciət rədd edildi. Qeydiyyatdan keçmiş icmalar arasında 493 İsləm, 9 xristian, 6 yəhudİ, 1 krişna, və 1 bəhai icması vardı. DQIDK-nın bildirdiyinə görə, bu müraciətlərin nəzərə alınması üçün yeganə meyar bütün tələb olunan sənədlərin müvafiq qaydada təqdim edilməsi idi; qeydiyyatdan imtina edilməsi haqqında hər hansı qərara dair səbəblər göstərilir; və bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qeydiyyat məsələsinə baxıla bilər.
65. ECRI-İN əldə etdiyi məlumatata əsasən, əvvəllər qeydiyyata alınmış bir neçə müəyyən dini icma təkrar qeydiyyatdan keçə bilməyib. Qeydiyyatı imtina edilmiş bəzi icmalar bu qərarla bağlı məhkəmələrə müraciət edib və bu hesabatın yazılılığı dövrə bu məhkəmə işləri ilə bağlı qərar çıxarılması ya birinci instansiyada, ya da apelyasiya mərhələsində idi. Bu icmalar, o cümlədən hələ cavab ala bilməyən icmalar üçün, hüquqi vəziyyət təəssüf ki, aydın deyidi. Səlahiyyətli qurumlar əminliklə bildiriblər ki, sözügedən icmaların əvvəlki qeydiyyatları bir şərtlə qüvvədə qalır ki, onlar əvvəlki qeydiyyatla onlara həvalə olunmuş şərtlərə əməl etsinlər; buna baxmayaraq, bu icmaların nümayəndələri öz dini ayınlarını tam müstəqil şəkildə icra etdikləri anda məhkəmə problemləri ilə üzləşib-üzləşməyəcəklərinə dair qeyri-müəyyənlik içindədir. Bununla yanaşı, bir sıra müşahidəçi bildirir ki, Azərbaycan müstəqillik qazandıqdan bəri bu, üçüncü belə ümumi qeydiyyat prosesidir. Onlar bu cür tədbirlərin belə tez-tez keçirilməsinin nə qədər doğru olub-olmadığını şübhə altına alırlar.
66. Azərbaycanın dini icmaların qeydiyyatını tələb edən bir siyaset həyata keçirən yeganə dövlət olmadığını nəzərə alaraq ECRI vurğulayır ki, bu cür prosedurların təkrarən keçirilməsi belə icmaların üzərinə ağır inzibati yük qoyur. Bu hal xüsusilə DQİDK-dən və ya icmaları əsassız müraciətlər etməyə məcbur edən məhkəmələrdən hələ də yekun cavab gözləyən icmaların hüquqi qeyri-müəyyən vəziyyətinə aiddir. Bununla əlaqədar narahatlıqla qeyd olunur ki, öz qeydiyyatlarına icazə vermək üçün həll yollarının tapılmasına dəfələrlə cəhd etmələrinə baxmayaraq, bəzi icmalar səlahiyyətli qurumlardan bir-birini təkzib edən cavablar almaqdan şikayətlənir və bu onların cari vəziyyəti üzrə qeyri-müəyyənliyi daha da artırır. Bununla yanaşı, ECRI vurğulayır ki, İHAK-İN 9 və 11-ci maddələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna görə, hər hansı bir ölkədə müəyyən müddət mövcud olmuş və orada

qanuni şəkildə fəaliyyət göstərmiş icmaların təkrar qeydiyyatdan keçirilməsinin rədd edilməsi xüsusişlə zəruri və tutarlı faktlara əsaslandırılmalıdır.³⁰

67. ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin president hüquqlarını nəzərə alaraq hazırda qeydiyyat gözləyən dini icmaların qeydiyyatı prosedurlarını tez bir zamanda tamamlasınlar. Bununla əlaqədar olaraq keçmiş qanunvericilik əsasında qeydiyyatdan keçmiş icmaların keçid dövründə öz fəaliyyətlərini normal qaydada davam etdirmələrini xüsusişlə açıq şəkildə qeyd etməklə hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya məhkəmələrdən hələ də yekun cavab gözləyən icmaların hüquqi vəziyyətinin aydınlaşdırılmasının zəruriliyi vurğulanır.
- *Dini azadlıqlarla bağlı digər məsələlər*
68. ECRI-İN ikinci hesabatında israrla tövsiyə olunur ki, Azərbaycanın səlahiyyətli qurumları xüsusişlə KİV, polis və yerli hakimiyyət orqanları tərəfindən bəzi dini qurumların üzvlərinə qarşı dini qeyri-tolerantlıq halları ilə mübarizə aparmaq məsələsi ilə məşğul olsunlar və bu istiqamətdə səylərini gücləndirsinlər.
69. Azərbaycanda ən məşhur dini qruplar (xüsusişlə, qeydiyyatdan keçmiş müsəlman və yəhudü icmaları, o cümlədən ortodoks və katolik kilsələri) öz dini azadlıqlarından istifadə edərkən hər hansı xüsusi çətinliklərlə üzləşmədiklərini bildirsələr də, qeydiyyatdan keçməmiş müsəlman qruplar, Yahova qardaşları və protestant icmaları onlara qarşı dini qeyri-tolerantlıq hallarının çoxluğundan şikayət edirlər. Buna dair nümunələr arasında dini icmaların onların adına qeydiyyatda olmayan məkanlarda keçirdikləri görüşlərə polisin müdaxiləsi və iştirakçıların polis tərəfindən həbs olunması, fərdi istifadə üçün nəzərdə tutulan dini ədəbiyyatların gömrük rəsmiləri və polis orqanları tərəfindən müsadirə edilməsi və hətta bəzi hallarda polis tərəfindən müəyyən müsəlmanların saqqallarını qırxmağa məcbur edilməsi qeyd edilə bilər. Son illərdə xaricilər tərəfindən dini dəyişmə və ya ona cəhd qadağan edən qanunvericiliyə uyğun olaraq, bir sıra xarici vətəndaşlar ölkədən deportasiya olunub. Bəzi dini icmalar bildirirlər ki, yerli qurumların bu sahədə qanunları bilməməsi həmcinin problemlər yaradır. Nəhayət, müəyyən icmalarla bağlı bəzi hallarda KİV-də gedən həssas və ləkələyici məlumatların verilməsi artıq bu icmalara qarşı mövcud ola bilən qərəzli fikri daha da gücləndirir.
70. Dini ədəbiyyatın ölkəyə gətirilməsi kimi xüsusi bir məsələyə gəldikdə bunu DQİDK-nın əvvəlcədən alınmış razılığı olmadan etmək qadağandır. Əgər sözügedən ədəbiyyat dini qeyri-tolerantlıq yol açarsa və ya burada digər dinlərə qarşı təhqir öz əksini taparsa, bu cür icazə verilməyə bilər. DQİDK-nin bildirdiyinə görə, 2009-cu ildə yayılmasına qadağa qoyulmuş 380 ədəbiyyatla müşayisədə 2 332 dini ədəbiyyatın yayılmasına icazə verilib. 2010-cu ildə isə 1750 ədəbiyyatın yayılmasına icazə verildiyi halda, 375 ədəbiyyata qadağa qoyulmuşdur. Bəzi vətəndaş cəmiyyətlərinin bildirdiyinə görə, hətta hər hansı ədəbiyyatın ölkəyə gətirilməsinə icazə verilsə belə, DQİDK ölkəyə gətirilə biləcək ədəbiyyatların sayını müəyyən edir və çox hallarda tələb olunanandan və bu tələbi edən icmaların mümkün ehtiyaclarından xeyli az sayda olur.
71. ECRI bildirir ki, səlahiyyətli qurumlardan əldə edilən məlumatlara görə, dini azadlıqlardan istifadə olunmasına dövlət tərəfindən edilən hər hansı müdaxilə qanun ciddi şəkildə əməl edilməklə həyata keçirilir. Dini icmalarla bağlı tətbiq

³⁰ O cümlədən baxın: Xilasedidi Qüvvələrin Moskva Filialının Rusiya hökumətinə qarşı məhkəmə işi, 72881/01 sayılı müraciət, 5 oktyabr 2006-ci il tarixli qərar və Moskva Sayentologiya Kilsəsinin Rusiya hökumətinə qarşı məhkəmə işi, 18147/02 sayılı müraciət, 5 aprel 2007-ci il tarixli qərar.

olunan məhdudlaşdırıcı qanunvericilik³¹ və yuxarıda qeyd olunan məhdudlaşdırıcı əməllerin Azərbaycanda siyasi motivli dini ekstremizm təhlükəsinə qarşı səlahiyyətli orqanların bir cavab metodu olduğu müşahidə edilir. ECRI vurgulayır ki, hətta qanuni olsa belə, bu cür təhlükələr səlahiyyətli qurumların dini azlıqlara qarşı qeyri-obyektivlik göstərmələrinə və ya onlar üzərinə aglabatmayan tələblər qoyan əməller tətbiq etməyə gətirib çıxarmamalıdır. Yuxarıda qeyd olunduğu kimi, ECRI qüvvədə olan qanunvericiliyin İnsan Hüquqlarına dair Avropa Konvensiyasına uyğunluğu ilə bağlı öz narahatlığını bildirir.³² Eyni vəziyyətdə, Komitə milli təhlükəsizliyin qorunması və ya milli azlıqların qanuni və dinc şəkildə fikir ifadə etmələrini boğmaq yolu ilə nifrət yaranan halların qadağan edilməsini nəzərdə tutan normaların azlıqlara məxsus olan şəxslərə qarşı istifadə olunması ilə bağlı xəbərdarlıqla əlaqədar fikirlərinə istinad edir. Komitə bir daha vurgulayır ki, bu cür münasibət sözügedən azlıqlar arasında inamsızlıq hisslerinin yaranması və artması təhlükəsi yaradır və beləliklə, də qeyri-məhsuldar hesab olunur. O, eyni zamanda bildirir ki, müxtəlifliyə və cəmiyyətin digər qrupları arasında dialoqa açıq olmaq həm irqçılıklə mübarizəyə, həm də milli təhlükəsizliyin güclənməsinə kömək edər.

72. ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları qanunvericiliyin, İnsan Hüquqlarına dair Avropa Konvensiyasında göstərildiyi kimi, dini azadlıqlara tam hörmətlə yanaşılaraq tətbiqini təmin etsinlər.
73. Bununla əlaqədar olaraq ECRI bir daha tövsiyə edir ki, səlahiyyətli qurumlar bəzi dini qrupların üzvlərinə qarşı dini qeyri-tolerantlıq halları, xüsusilə polis və yerli idarə orqanları tərəfindən təhqir və KİV-də təhrikçi çıxışlara qarşı səmərəli mübarizə aparmaq üçün öz səylərini gücləndirsinlər. Bu məqsədlə aparılan hər hansı preventiv tədbirlərdən əlavə, səlahiyyətli orqanlar bu cür əməlləri törədənlərin Azərbaycanın qanunlarına uyğun qaydada mühakimə edilməsini və cəzalandırılmasını təmin etməlidir.

Miqrantlar

74. Özünün ikinci hesabatında o zaman Azərbaycanda miqrantların vəziyyəti barədə az məlumat olduğunu qeyd edən ECRI tövsiyə edirdi ki, səlahiyyətli qurumlar Azərbaycanda müvəqqəti və ya daimi qalan xarici vətəndaşların vəziyyətini diqqətlə yoxlasınlar və bu cür şəxslərə qarşı hər hansı qeyri-tolerantlıq və ya irqi ayrı-seçkilik hallarına qarşı dərhal cavab reaksiyası versinlər.
75. 1999-cu ildə Azərbaycan Bütün miqrant İşçilər və onların Aile Üzvlərinin Hüquqlarının Qorunmasına dair Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Bütün miqrant İşçilər və onların Aile Üzvlərinin Hüquqlarının Qorunması Komitəsinin bildirdiyinə görə (MİK), Azərbaycana gəldikdə son dövrlərdə bu ölkədə miqrasiya axınları dəyişərək daha mürəkkəb hal almışdır. Hazırda Azərbaycan onun ərazisində yaşayan miqrant işçilər üçün həm tranzit ölkə, həm də məskunlaşma yeri hesab olunur. ECRI bununla əlaqədar maraqla bildirir ki, ikinci hesabatdan sonra səlahiyyətli qurumlar o cümlədən bu sahədə qüvvədə olan qaydaları sadələşdirmək istiqamətində bis sira tədbirlər görüblər. Bunlara misal olaraq, 19 mart 2007-ci il tarixli 560 sayılı fərmanla Dövlət Miqrasiya Xidmətinin yaradılmasını, Prezidentin 4 mart 2009-cu il tarixli fərmanı ilə miqrantlar üçün "vahid pəncərə" xidmətinin qurulmasını və yaşayış icazəsinə malik vətəndaşlığı olmayan şəxslərdən ölkənin sərhədlərini keçərkən giriş və

³¹ Həmçinin yuxarıda baxın: Hüquqi normaların mövcudluğu və onların tətbiqi – Dini azadlığa dair qanunvericilik.

³² Həmçinin yuxarıda baxın: Hüquqi normaların mövcudluğu və onların tətbiqi – Dini azadlığa dair qanunvericilik.

çıxış vizaları artıq tələb olunmaması hallarını göstərmək olar. Eyni zamanda, səlahiyyətli qurumlar bütün müvafiq qanunvericiliyi özündə ümumiləşdirəcək Miqrasiya Kodeksinin hazırlanlığını bildiriblər. Bununla yanaşı, xarici vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri məlumatlandırmaq məqsədilə qəzetdə və Dövlət Miqrasiya Xidmətinin internet sehifəsində yeni normalar və qaydalar barədə kitabçalar çap olunub; xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərdən ərizə formalarının qəbul olunması üçün elektron sistemin qurulması davam etdirilir. ECRI bu cür şəxslərə qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına köməklik edəcək bu cür müsbət dəyişikliklərlə bağlı səlahiyyətli qurumların göstərdikləri səyləri alqışlayır.

76. ECRI bildirir ki, Dövlət Miqrasiya Xidmətinin və vahid pəncərə sisteminin yaradılması, sözsüz ki, irəliləyiş hesab olunur, çünki bu sistem miqrantlara daha bir çox müxtəlif inzibati qurumlarla işləməmək imkanı yaradır. Səlahiyyətli qurumlar həmçinin bildirirlər ki, yeni sistem sayesində iş və müvəqqəti yaşayış icazələrinin verilməsi ilə bağlı edilən müraciətlərlə məşğul olmaq üçün tələb edilən vaxt azalmışdır; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu cür müraciətlərə baxmaq üçün artıq bir ay deyil, yeddi iş günü, Dövlət Miqrasiya Xidmətinə isə 20 iş günü vaxt lazım olur; bununla yanaşı, iş icazələrinin yenilənməsi ilə bağlı müraciətlər bu icazələrin vaxtının bitməsinə ən azı 22 iş günü qalmış edilməlidir. Bununla belə, təcrübə göstərir ki, yeni sistem hələ bu sahədə bütün problemlərin aradan qaldırılmasına imkan vermir. Xüsusilə bildirilir ki, müvəqqəti yaşayış icazələrinin yenilənməsi üçün müraciətlərə baxılması hələ uzun proses olaraq qalır və hətta bu bəzən cari icazənin etibarlılıq müddətini keçir. Bu sözügedən şəxslər üçün ciddi çətinliklər töredir və onlar bəzən bütün halların baş verə biləcəyi qeyri-adi bir situasiya ilə üzləşir. Bu cür adamlar, o cümlədən ananın şəxsiyyətini təsdiq edən sənədlərin qaydasında olmadığı hallarda öz uşaqları üçün doğum haqqında şəhadətnamələri almaqda çətinliklə üzləşir; dövlət məktəbləri bu cür uşaqları qəbul etmir və adətən valideynlər uşaqlarını özəl məktəblərə göndərmək üçün tələb olunan xərcləri ödəyə bilmədiyindən, uşaqlar məktəblərə tamamilə getmirlər; nə də bu cür şəxslər səhiyyə sığortasından yararlana bilmirlər.
77. Xüsusilə miqrant işçilərə gəldikdə, qanuni şəkildə işləyə bilmək üçün onların etibarlı iş icazə sənədi olmalıdır. Qanunla müəyyən edilən sistemə görə, tələb olunan iş icazəsini almaq üçün bütün rəsmiləşdirmələr və bir icazə üçün 1000 manat həcmində müəyyən edilmiş müvafiq rüsumu ödəmək işə götürənin üzərinə düşür. İş icazələri bir il müddətində qüvvədə olur və dörd dəfədən artıq yenilənə bilməz. İş icazələrinin yenilənməsi üçün tələb olunan rüsumun məbləği 1000 manatdır; hər iki halda, bu məbləğ səlahiyyətli qurumların yalnız real ehtiyac olduğu şəraitdə miqrant işçilərin yerli işçiləri əvəz etməsini təmin etmək məqsədi daşıdıqlarını göstərir. Bu qaydaları pozan hər hansı işə götürən ağır cərimələr ödəməlidir. ECRI bildirir ki, hazırda tətbiq olunan sistemin aydınlıq və işə götürənlərin öz işlərində tam məsuliyyətli olması baxımından müsbət tərəfləri olsa da, bir çox mülki cəmiyyət mənbələri təcrübədə ciddi problemlərin olduğunu bildirir. Bu ona görədir ki, iş icazələrinin alınması üçün tələb edilən məbləğin çox olması və onların əldə edilməsi və yenilənməsinin gözlədilməsi səbəbindən bir çox işə götürənlər qanunsuz işə götürmə təcrübəsindən istifadə edirlər. Bununla belə, miqrant işçilər qanunsuz şəkildə işlədikləri halda, onların ciddi formada istismara məruz qalması riski artır. Məsələn, işə götürənlərin bilərkəndən miqrant işçiləri iş icazəsi almadan işə götürməsi, daha sonra onların pasportları və digər şəxsiyyəti təsdiq edən sənədlərini müsadirə etməsi, çox ağır iş şəraitində işləməyə məcbur etməsi, işçilərin maaşlarını kəsməsi, onlar üçün tibbi sığorta təmin etməməsi və ya onların azad şəkildə bir yerdən-başqa bir yere getməsinə məhdudiyyət qoyması (məsələn, hüquqi sənədləri olmayan işçilər işlədikləri tikinti sahələrində və ya yalnız rəhbərlərinin icazəsi ilə çıxa biləcəyi düşərgələrdə qalmağa məcbur edilirlər) halları haqqında məlumatlar vardır. Bununla əlaqədar, ECRI vurgulayır ki, miqrant işçilər və onların ailə

üzvləri, o cümlədən daimi yaşayış statusu olmayan şəxslər şikayətlər vermək və məhkəmələr qarşısında özlərini effektiv müdafiə etmək baxımından Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olmalıdır. Həmçinin tətbiq oluna bilən normalara uyğun olaraq, əmək müfəttişlərinə qeyri-adi situasiyalarda işçilərin adlarını immiqrasiya qurumlarına vermək məcburiyyətinin qoyulmaması və onlarda işə götürənlər tərəfindən istismarı aradan qaldırmaq üçün zəruri tədbirlərin görülməsinə diqqət yetirmək bacarığının olması zəruri hesab edilir.³³

78. Bundan əlavə, ECRI-a verilən məlumatə görə səlahiyyətli qurumlar tərəfindən saxlanılan hər hansı sənədsiz miqrant dərhal ölkədən deportasiya edilir. Söyügedən şəxslər adətən Azərbaycanda məskunlaşma qaydalarını tənzimləyən ən zəruri qaydalardan xəbərsiz olurlar; deportasiya haqqında qərarı icra edən səlahiyyətli şəxsin sözügedən şəxslərə hüquqi müdafiə vasitələrinin olduğu barədə məlumat versə də, hər hansı məsləhətləşmə və hüquqi yardım olmadığı bir şəraitdə, onlar ölkədən çıxarılmazdan əvvəl məhkəmə qarşısında deportasiya olunmaları ilə bağlı etiraz irəli sürə bilmirlər. Bu problemlər yalnız ölkəyə yeni daxil olmuş şəxslərlə məhdudlaşdırır, hətta qanunsuz şəkildə işə götürülmüş və əmək müfəttişliyinə müraciət etməyə cəsarət etməyən miqrant işçilərə, və Azərbaycanda uzun müddət yaşamış, lakin bu və ya digər səbəbdən qeyri-adi vəziyyətlə üzləşmiş şəxslərə də aid edilir. Xüsusilə sonuncu halda, deportasiya tədbirinə təsirli etiraz üçün vasitələrin olmaması sözügedən şəxslərin şəxsi və ailə həyatına ciddi mənfi təsir göstərə bilər.
79. ECRI Azərbaycanda miqrasiya vəziyyətinin dəyişməsindən xəbərdardır, çünki qısa müddət əvvəl Azərbaycan arıq miqrantlar üçün məskunlaşma yeri hesab edilməyə başlayıb. ECRI ümidi ki, yeni norma və qaydaların tətbiqi sahəsində təcrübə qazandıqdan sonra, səlahiyyətli qurumlar hazırda mövcud olan müəyyən prosedurların uzanması nəticəsində meydana gələn problemləri dərhal aradan qaldırıb biləcəklər. O həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan bəzi narahatlıqlar Bütün Miqrant İşçilər və onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi Komitəsi tərəfindən diqqətlə nəzərdən keçirilib və bu Komitə qeyd olunan problemlərin aradan qaldırılması üçün bir sıra tövsiyələr verib.³⁴
80. ECRI Azərbaycanın səlahiyyətli qurumları prioritət olaraq Miqrasiya Kodeksi sənədini tamamlamağa qətiyyətlə təşviq edir. Bununla əlaqədar Komitə xüsusiilə İnsan Hüquqlarına dair Avropa Konvensiyası və Bütün Miqrant İşçilər və onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsinə dair Konvensiya kimi beynəlxalq sənədlərlə təmin edilən hüquqları tanımaqla təsirli müdafiə vasitələrinin təmin olunmasını tövsiyə edir.
81. ECRI tövsiyə edir ki, Azərbaycan hökuməti qanunun miqrant işçilərə qarşı irqi ayrı-seçkilik halları ilə məşğul olan əmək müfəttişlərinə qeyri-adi hallarda miqrasiya qurumlarına zərərçəkənin müəyyənləşdirilməsinə gətirib çıxaracaq məlumat vermək öhdəliyini qoymamasını təmin etsinlər.
82. ECRI Azərbaycan hökumətini qeyri-adi vəziyyətlə üzləşmiş miqrantın hüquqi yardımından yararlanmadan deportasiya olunmamasını təmin etməyə qətiyyətlə təşviq edir.
83. ECRI israrla tövsiyə edir ki, Azərbaycan hökuməti bu ölkədə məskunlaşan bütün miqrant işçilərin hüquqlarını tam şəkildə qorumaq üçün Bütün Miqrant

³³ Bu məsələ ilə bağlı səlahiyyətli orqanlar Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli 214 sayılı Qərarına istinad etmişlər.

³⁴ Bütün miqrant İşçilər və onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi Komitəsi, Yekun Müşahidələr, İİK/C/AZE/CO/1, 19 may 2009-cu il.

İşçilər və onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin bütün tövsiyələrini həyata keçirsin.

Qaçqınlar və sığınacaq axtaran şəxslər

84. ECRI özünün ikinci hesabatında tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları Qaçqınlar və Məcburi Köçkünlər haqqında qanunun müvafiq qaydada tətbiqini, öz hüquqlarından istifadə zamanı inzibati maneələrlə üzləşən qaçqınların şikayətlərə baxılmasını və lazımlı gələrsə, bununla əlaqədar dərhal müvafiq tədbirlərin görülməsini təmin etsinlər. Komitə eyni zamanda tövsiyə edir ki, bütün əlaqədar səlahiyyətli şəxslərə tətbiq edilə bilən qanunlara və ən zəruri insan hüquqlarına dair təlimlər keçirilsin.
85. ECRI-İN əvvəlki hesabatında qeyd olunduğu kimi, 2004-cü ildə səlahiyyətli qurumlar qaçqınların statusunun müəyyən edilməsinə dair qaydalar tərtib etdirilər. Bu indi Dövlət Migrasiya Xidmetinin səlahiyyətinə aid məsələdir. Qaçqınlıq statusu almış şəxslər qanuna görə Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir. Bununla belə, bu şəxslərin öz sosial hüquqlarından istifadə etməsi zamanı problemlərlə üzləşməsi hələ də narahatlıq doğurur. Bunun əsas səbəbi ondan ibarətdir ki, digər dövlət qurumları qaçqınlıq statusunu təsdiq edən sənədi sistemli şəkildə tanımırlar³⁵ və bu onların yaşıadıqları ərazidə qeydiyyata alınmasında çətinliklər yaradır. Sığınacaq axtaran şəxslər kimi, qaçqınlar da nəticədə məskunlaşma qeydiyyatından asılı olaraq doğuşlarının qeydiyyata alınması, iş yerlərinin əlçatanlığı və kommersiya fəaliyyəti ilə məşğul (şəxsi biznesini qurma) olma kimi digər sahələrdə hələ də çətinliklərə üzləşir. ECRI həmçinin Azərbaycanın əmək bazarına daxil olmaq üçün sığınacaq axtaranlardan iş icazəsi əldə etməyin tələb olunması halını narahatlıqla qeyd edir, bu onları yuxarıda qeyd olunduğu kimi miqrant işçilərin qarşılaşduğu eyni problemlərlə üzləşdirir. Bununla əlaqədar, ECRI 2010-cu ilin sonlarında qaçqınlara verilən vəsiqələrin bütün dövlət qurumları tərəfindən tanınmasını tələb edən Prezident fərmanının imzalanmasını maraqla qarşılıyayır. O həmçinin ümid edir ki, bu tədbir onların sosial hüquqlara çıxışına kömək edəcək və daha pis vəziyyətlə üzləşən sığınacaq axtaranlar üçün də eyni tədbirlər həyata keçirəcək.
86. ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları qaçqınlara verilən bütün rəsmi sənədlərin tam şəkildə tanınması məqsədilə verilmiş Prezidentin yeni fərmanının əməli təsirini yaxından yoxlaşınlar və qaçqın və sığınacaq axtaran şəxslərin öz hüquqlarından istifadə zamanı üzləşə biləcəkləri inzibati maneələrin aradan qaldırılması üçün bütün tədbirləri görsünlər. O bir daha tövsiyə edir ki, səlahiyyətli qurumlar bütün dövlət qurumlarının qaçqınların statusu ilə birgə onlara verilən hüquqlardan tam xəbərdar olmasını təmin etmək üçün onlar arasında məlumatlandırma tədbirləri keçirsin.
87. ECRI eyni zamanda nəzərdən keçirilmiş hallarda Azərbaycanın səlahiyyətli qurumları tərəfindən qaçqınların statusunun tanınması səviyyəsinin çox aşağı qalmasından narahatlığını ifadə edir.³⁶ Azərbaycanın qanunvericiliyində qaçqınlara bağlı heç bir əlavə müdafiə formalarının nəzərdə tutulmaması haqqında məlumat bu narahatlığı daha da artırır; Azərbaycanın ərazisində məskunlaşmış insanlar üçün bunun nəticələri aşağıda nəzərdən keçirilir.³⁷ ECRI

³⁵ Bu vəsiqə qaçqınların şəxsiyyətini müəyyənləşdirir və onların Azərbaycan ərazisində məskunlaşma və azad hərəkət hüququnu təsdiq edir.

³⁶ Bax: BMT-nin QİAK-nın illik statistik kitabı, statistika ilə bağlı əlavələr, Cədvəl 10, Sığınacaq axtaranların müraciətləri və sığınacaq verən ölkə tərəfindən qaçqınlıq statusunun müəyyən edilməsi və qaydalardakı səviyyə, 2008, səh.97.

³⁷ Aşağıda baxın: Rusiya Federasiyasının Çeçenistan Respublikasından gələn sığınacaq axtaranlar və beynəlxalq səviyyədə mühafizəyə ehtiyacı olan digər şəxslər.

Dövlət Miqrasiya Xidmətinin işçiləri üçün insan hüquqları, sığınacaqla bağlı məsələlər və digər müvafiq beynəlxalq standartlarla bağlı təlimlərin təşkili ilə bağlı təklif irəli sürülməsi haqqında məlumatı xüsusilə qeyd edir; o həmçinin gələcəkdə bu cür təlimləri təşkil etmək niyyətində olduğunu maraqla ifadə edir.

88. ECRI Azərbaycanın səlahiyyətli qurumlarını qanuni şəkildə qəçqinliq statusu almaq istəyən şəxslərin onların ehtiyacı olan beynəlxalq mühafizədən məhrum olmamasını təmin etmək məqsədilə sığınacaqla bağlı edilmiş müraciətləri yoxlayan bütün heyət üçün təlimlərin təşkil etməyə və bu təlimləri gücləndirməyə qətiyyətlə təşviq edir.
- *Rusiya Federasiyasının Çeçenistan Respublikasından gələn sığınacaq axtaranlar və beynəlxalq səviyyədə mühafizəyə ehtiyacı olan digər şəxslər*
89. Özünün ikinci hesabatında ECRI qəçqinliq statusu olmayan Rusiya Federasiyasının Çeçenistan Respublikasından gələn sığınacaq axtaranlar və beynəlxalq səviyyədə mühafizəyə ehtiyacı olan digər şəxslərlə bağlı bir sıra tövsiyələr vermişdir. Xüsusilə, hesabatda səlahiyyətli orqanların (i) bu şəxslərin sığınacaq axtaranlara tətbiq oluna biləcək hüquqlarından istifadə imkanının yaradılmasını təmin etmək, (ii) qanunvericilikdə əlavə müdafiə formaları müəyyənləşdirmək, (iii) öz zəruri ehtiyaclarını təmin edərkən bu insanların üzləşdikləri problemləri həll etmək; (iv) bu şəxslərə qarşı hüquq-mühafizə orqanları tərəfindən edilən hər hansı qanunsuz və ayrı-seçkilik zəminində edilən hərəkətlərin müvafiq qaydada cəzalandırılmasını təmin etmək və (v) bu şəxslərə qarşı formalaşan mənfi fikir və stereotipin bütün formaları ilə mübarizə aparmaq tapşırılmışdı.
90. Azərbaycan qanunvericiliyində əlavə müdafiə vasitələri nəzərdə tutulmadığına görə, beynəlxalq mühafizəyə ehtiyacı olan, lakin qanunun ciddi tələblərinə tam şəkildə cavab verə bilməyən çoxlu sayıda insanın hələ də Azərbaycan qanunvericiliyinə görə hüquqi statusu yoxdur. Belə şəxslərin sayının hazırda təqribən 2 000 nəfər olduğu bildirilir; onların eksəriyyətini Rusiya Federasiyasının Çeçenistan Respublikasından gələnlər təşkil edir. Bu məsələlərlə məşğul olan BMT-nin QİAK sözügedən şəxsə müdafiə məktubu verir və qeyri-formal, lakin ümumilikdə qüvvədə hesab olunan bu məktub belə şəxslərin öz ölkələrinə qaytarılmasının qarşısını alır; bununla belə, bu sənəd əmək bazarına çıxışı təmin etmir. Bu şəxslər hələ də BMT-nin QİAK və digər beynəlxalq qurumların verdikləri humanitar yardımlarından asılı vəziyyətdədir. Hüquqi statusun olmaması onların digər sosial hüquqlara, o cümlədən səhiyyə xidmətlərinə çıxışına mənfi təsir edir və onların səhhəti adətən çox aşağı səviyyədə olduğundan bu xüsusilə ciddi problem hesab edilir. Azərbaycanda yaşayış üçün tələb olunan xərclərin artması və beynəlxalq qurumlar tərəfindən təmin olunan yardımların azalması səbəbindən bu cür şəxslərin yaşayış vəziyyətlərinin daha da pisləşdiyi bildirilir. Bununla yanaşı, cəmiyyətdə Çeçenistan Respublikasından gəlmiş insanlarla bağlı mənfi fikir formalaşdırıldığına görə bu şəxslər ev tapmaqda tez-tez çətinliklə üzləşir. Beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərdən fərqli olaraq, Çeçenistan Respublikasından gələnlərin müəyyən dərəcədə etnik tərkibi araşdırılır və adətən onlardan şəxsiyyətinin müəyyən edilməsi, yaxud araşdırılmaların aparılması üçün müraciət etmələri tələb olunur və onların hüquq-mühafizə orqanları tərəfindən istismar qurbanları olma riski daha da artır.
91. ECRI beynəlxalq müdafiəyə ehtiyacı olan, lakin Azərbaycan qanunlarına görə qəçqinliq statusu tanınmayan və qanunda haqlarında hər hansı əlavə müdafiə forması nəzərdə tutulmayan şəxslərin vəziyyəti barədə yenə də öz narahatlığını bildirir. O qeyd edir ki, Azərbaycan ərazisində onlara tolerantlıq göstərilsə də, heç bir hüquqi statusu olmadığı və öz zəruri ehtiyaclarını təmin edə bilmədikləri bir vəziyyətdə bu şəxslər arzuolunmaz vəziyyətlə üzləşir.

92. ECRI israrla tövsiyə ki, Azərbaycanın səlahiyyətli qurumları milli qanunvericilikdə qəçqinliq statusu ilə yanaşı beynəlxalq müdafiəyə ehtiyacı olan bütün şəxsləri əhatə edəcək əlavə müdafiə formaları müəyyənləşdirsin. Bununla əlaqədar, ECRI israrla tövsiyə edir ki, onlar Birleşmiş Millətlər Təşkilatının Qaçqınlarla İş üzrə Ali Komissiyası və müvafiq vətəndaş cəmiyyəti təşkilatları ilə six əməkdaşlıq etsin və bu problemə prioritet məsələ kimi yanaşsınlar.
93. ECRI israrla tövsiyə edir ki, bu qanunvericilik normalarının qəbul edilməsi davam etdiyi dövr ərzində səlahiyyətli orqanlar Rusiya Federasiyasının Çeçenistan Respublikasından gələn sığınacaq axtaranlar və beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərin sosial hüquqlara, o cümlədən yerləşdirmə və səhiyyə xidmətləri və peşələrini davam etdirmə hüquqlarına çıxışını təmin etmək üçün dərhal zəruri tədbirləri görsünlər.
94. ECRI həmçinin bu hesabatın digər hissələrində iş yerlərində və məskunlaşmada ayrı-seçkilik halları ilə mübarizə və hüquq-mühafizə orqanlarının davranışları ilə bağlı tövsiyələrinə istinad edir.

Vətəndaşlığı olmayan və oxşar vəziyyətdə olan digər şəxslər

95. Özünün ikinci hesabatında ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları Azərbaycanda uzun müddətdə məskunlaşan xarici vətəndaşlara hüquqi statusun verilməsini təmin etsinlər. O vaxt səlahiyyətli qurumlar bu məsələ ilə məşğul olduqlarını bildirsələr də, indiyə qədər vəziyyətdə cüzi dəyişiklik baş verib. ECRI səlahiyyətli qurumların uzun müddətdir Azərbaycanda məskunlaşan bəzi Əfqanistan vətəndaşlarına ya vətəndaşlıq, ya da müvəqqəti yaşayış icazəsi verdiklərini maraqla qarşılıyib. Bununla belə, o səlahiyyətli qurumların diqqətinə çatdırır ki, sözügedən insanlara (əsasən, azərbaycanlı qadınlarla ailə quran, eksər hallarda Azərbaycanda dünyaya gəlmış, Azərbaycan vətəndaşlığına malik övladı olan əfqan mənşəli kişilər) əhəmiyyətli dərəcədə təsir edən problemlərin həllinə ehtiyac vardır. Bu şəxslər onların yaşayış yerlərinin müvafiq yerli qurum tərəfindən qeydiyyatda olmasına sübut edə bilmədiyi halda onlara müvəqqəti yaşayış icazəsi verilmədiyindən, bu şəxslər çıxılmaz vəziyyətle üzləşirlər, lakin müvəqqəti yaşayış icazəsi olmadan öz məskunlaşdıqları yerləri qeydiyyatdan keçirə bilmirlər. Vəziyyətləri haqqında yuxarıda məlumat verən digər kateqoriyalara daxil şəxslərə gəldikdə, hüquqi statusu olmadığına görə bu insanların əmək bazarına girməsi qadağan edilir.; buna görə də, onlar yaşayışlarını təmin etmək üçün əsasən beynəlxalq qurumların humanitar yardımlarından asılı olurlar. Bununla əlaqədar, ECRI maraqla bildirir ki, vəziyyəti daha dəqiq təsvir etmək və qeyd olunan problemləri aradan qaldırmaq məqsədilə səlahiyyətli qurumlar BMT-nin QİAK ilə six əməkdaşlıq çərçivəsində bu məsələləri nəzərdən keçirirlər; o ümidi edir ki, hazırda aparılan müzakirələr yaxın vaxtlarda öz bəhrəsini verəcək.
96. Bundan əlavə, Azərbaycanda doğulmuş, daim orada yaşamış, lakin keçmiş Sovet İttifaqının pasportları dəyişdirildiyi anda Azərbaycan pasportu almaq üçün dərhal müraciət etməmiş və hazırda faktiki olaraq vətəndaşlığı olmayan şəxslərin vəziyyətinə düşmüş erməni əsilli şəxslər barədə hələ də məlumatlar daxil olur. Onlar Azərbaycan vətəndaşları kimi öz hüquqlarından istifadə edə bilmirlər. Bununla yanaşı, onlara şəxsiyyət vəsiqəsi verməkdən imtina edən inzibati qərarların məhkəmə tərefindən aradan qaldırılması istiqamətindən edilən cəhdlərin uğursuzluqla nəticələndiyi bildirilir. ECRI -da olan məlumatə görə, Azərbaycan vətəndaşlığı almaq üçün hüquqi iddia qaldırıa bilən və nəticədə bütün sosial hüquqlara çıxış imkanı əldə edə biləcək bir neçə yüz erməni əsilli vətəndaş bundan məhrum edilir.

97. Bununla əlaqədar, ECRI vətəndaşlıq haqqında qanunla bağlı artıq yuxarıda verdiyi tövsiyələrə istinad edir.³⁸

Ermənilər

98. Bu hesabatın digər hissələrində qeyd olunduğu kimi, erməni əsilli şəxslərin gündəlik həyatlarında ayrı-seçkiliklə üzləşmə təhlükəsi vardır. Erməni və Azərbaycan əsilli şəxslərin evliliyi nəticəsində dünyaya gələn bəzi uşaqların gələcəkdə rəsmi münasibətlərdə problemləri yaranmaması üçün onlar azərbaycanlı valideynin adından istifadə edirlər; keçmiş Sovet pasportları indikilərlə dəyişdiyi zaman Azərbaycanın şəxsiyyəti təsdiq edən sənədini almaq üçün dərhal müraciət etməmiş şəxslər hələ də bu sənədləri almaqdə çətinlik çəkirlər.³⁹ Bu problemlər və ermənilərlə bağlı cəmiyyətdə mövcud olan mənfi fikirlər həmçinin sosial hüquqlara çıxışa ciddi şəkildə mane olan faktorlardır.
99. ECRI hələ də çox narahatdır ki, Ermənistən Respublikası ilə bağlı rəsmi dairələr və KİV-də davamlı mənfi xarakterli müzakirələrin aparılması Azərbaycanın yurisdiksiyası çərçivəsinə daxil olan erməni əsilli şəxslərə qarşı mənfi fikir mühitinin qalmasına kömək edir. Bu qərəzli fikirlər o qədər dərindir ki, KİV-də birini erməni kimi təsvir etmək bəzi insanlar, o cümlədən, ermənilərin özləri tərəfindən bu cür çıxışlar edən şəxslərə qarşı məhkəmə prosedurlarının başlanması üçün bir əsas hesab edilən təhqiq kimi başa düşülür. Bu yolla ayrı-seçkiliyə məruz qalan insanların bu ayrı-seçki münasibəti özünükü ləşdirməsi vəziyyətinin ciddiliyini ECRI xüsusilə vurğulayır.
100. ECRI hazırda Azərbaycanda yaşayan erməni əsilli vətəndaşların sayı barədə aldığı ziddiyətli informasiyalardan çəşqin qalib. Əhalinin əvvəlki siyahıya alınmasına görə, 1999-cu ildə Azərbaycanda 120 700 nəfər erməni yaşayırırdı. Səlahiyyətli qurumlar bildiriblər ki, Sovet dövründə regionda aparılmış əhalinin siyahıya alınmasını nəzərə alaraq, Dağlıq Qarabağ və onun üzərində baş vermiş münaqişə nəticəsində təsirə məruz qalmış bölgələrdə yaşayan ermənilərin sayı təqribən 120 000 nəfər olub. Bu ərazilərdən kənarda yaşayan 700 nəfər isə özünün erməni əsilli olduğunu bildirib. Dağlıq Qarabağ və onun üzərində baş vermiş münaqişə nəticəsində təsirə məruz qalmış ərazilərdəki vəziyyəti nəzərə alsaq, 2009-cu ildə aparılmış əhalinin siyahıya alınması nəticəsində ölkənin bu ərazilərində yaşayan ermənilərin faktiki sayını müyyənləşdirmək yenə də mümkün olmayıb; hesablanmış 120 000 nəfər bu ərazilər üçün müvafiq qaydada nəzərdə tutulur və Azərbaycanın digər ərazilərində faktiki siyahıya alınmış şəxslərin sayına uyğun olaraq 700 rəqəmi dəyişə bilər. ECRI bildirir ki, bu izahatlar aydın olsa da, səlahiyyətli qurumlar tərəfindən mütəmadi olaraq istinad edilən Azərbaycanın fəal nəzaretində olan ərazilərdə yaşayan ermənilərin sayının 30 000 nəfər olması faktından ciddi şəkildə fərqlənir. ECRI hesab edir ki, belə olan halda nə üçün özlərini bu qrupa aid edən şəxslərin 3%-dən azı rəsmi şəkildə bunu bildirməyə hazır olduqlarına dair sual ortaya çıxa bilər. Eyni zamanda, əhalinin eksər hissəsi arasında erməni əsilli şəxslərə qarşı ayrı-seçkiliyin yaranmasına gətirib çıxaran mənfi fikir və stereotipin azaldılması istiqamətində tədbirlərin görülməsinə fikir vermək lazımdır.
101. ECRI ermənilərə qarşı ayrı-seçkilik və nifrət dolu niqtələrin söylənməsi hallarına müvafiq cavab tədbirlərinin qəbul edilməsinə ehtiyac olması ilə bağlı bu hesabatın digər hissələrində verdiyi tövsiyələr, o cümlədən müvafiq hüquq normalarının tətbiqi ilə bağlı tövsiyələrinə istinad edir.⁴⁰ O hesab edir ki,

³⁸ Yuxarıda baxın: Hüquqi normaların mövcudluğu və onların tətbiqi – Vətəndaşlıq haqqında qanun.

³⁹ Yuxarıda baxın: Risk qrupları – Vətəndaşlığı olmayan və oxşar vəziyyətdə olan şəxslər.

⁴⁰ Yuxarıda baxın: İqiliyə dair ictimai müzakirə - Dağlıq Qarabağdakı vəziyyətlə bağlı müzakirə; Hüquqi normaların mövcudluğu və onların tətbiqi - Cinayət hüququ normaları.

Azərbaycanın səlahiyyətli qurumları Azərbaycanda yaşayan erməni əsilli şəxslərin heç bir təhlükə hiss etmədən öz etnik mənsubiyyətlərini elan edə biləcəkləri bir mühitin formalasdırılmasına fəal dəstək verməlidirlər.

Milli/etnik azlıqlar

102. Özünün ikinci hesabatında ECRI tövsiyyə edirdi ki, Azərbaycanın səlahiyyətli qurumları dövlət məktəblərində azlıqların dillərinin və mədəniyyətlərinin tədrisinin yaxşılaşdırılması və bu sahədə milli/etnik azlıqların üzləşə biləcəkləri hər hansı problemlərin müəyyən edilməsi üçün dil haqqında qanunun icra vəziyyətinin monitorinqinin aparılmasını davam etdirsinlər və bu sahədə öz səylərini gücləndirsinlər. ECRI eyni zamanda tövsiyə edirdi ki, milli/etnik azlıqların mədəniyyətlərinə dəstək verilməsi istiqamətində səlahiyyətli qurumlar öz səylərinin davam etdirsinlər və daha da gücləndirsinlər.
103. 15 fevral 2010-cu il tarixdə Milli Azlıqların Qorunmasına dair Çərçivə Konvensiyasına qoşulmaqla yanaşı, Azərbaycan Mədəniyyətin İfadə edilməsində Fərqliliyin Qorunması və İnkişaf etdirilməsinə dair Konvensiyani qəbul etdi. Səlahiyyətli qurumlar müxtəlif milli/etnik azlıqların mədəniyyət və folklorunu inkişaf etdirmek üçün onlar tərəfindən həyata keçirilən bir çox mədəni tədbirləri dəstəkləyir. Azərbaycanda ümumi orta təhsil məktəbləri programında 3 dil – Azərbaycan, rus və gürcü dilləri tədris edilir. Azərbaycanda yaşayan azlıqların istifadə etdikləri digər dillərə gəldikdə isə, talış, avar, udi, tat, saxur, xinalıq və kurd dilləri bu azlıqların mərkəzləşdiyi ərazilərdə ibtidai təhsilin ilk 4 ili, ləzgi dili isə 9 il tədris olunur. Bu əhəmiyyətli cəhdlərə baxmayaraq, vətəndaş cəmiyyəti institutları azlıqların dillərinin tədrisi üçün istifadə olunan dərslikləri əldə etmək imkanının və bu fənləri tədris edəcək müəllim kadrlarının olmadığını bildirirlər; bu dillərin öyrədilməsi müddəti və həftə ərzindəki dərs saatlarının bu dillərdə sərbəst danışmaq üçün kifayət etmədiyi bildirilir. Bununla əlaqədar, ECRI Mili Azlıqların Qorunmasına dair Çərçivə Konvensiyasının Məsləhət Komissiyasının Azərbaycana dair verdiyi ən son rəyinə⁴¹ istinad edir və bu rəydə sözügedən məsələlərdən tam təfərrüati ilə bəhs olunur.
104. Ümmüklilikdə, milli azlıqların assosiasiyanın qeydiyyatdan keçirilməsində çətinliklər olduğu bildirilir. Qeyd olunan bu çətinliklərdən bəziləri ümumi əhaliyə aid edilsə də, onların milli azlıqların mədəniyyətlərinin nümayiş etdirilməsi və bu azlıqlara daxil olan şəxslərin xüsusi maraqlarının təmsil olunmasına maneçilik törətməməsinin təmin edilməsi zəruridir. Bununla əlaqədar ECRI bildirir ki, KİV, xüsusilə audiovizual media vasitələri azlıqların mədəniyyətlərinin nümayiş etdirilməsinə çox az imkan verirlər.
105. ECRI bununla yanaşı xüsusilə səlahiyyətli orqanların müəyyən etnik və ya dini mənsubiyyətlərin ifadə olunmasına milli təhlükəsizliyə qarşı təhlükə kimi yanaşmalarından narahatlığını ifadə edir. Dövlətlərin terrorizmə mübarizə aparmaqda borclu olduqlarını qeyd edən ECRI bildirir ki, terrorizmə mübarizə heç vaxt cinayətin araşdırılmasından sui-istifadə və etnik mənsubiyyəti səbəbindən hər hansı şəxslərə qarşı digər təqibedici tədbirlər üçün bəhanə olmamalıdır. O vurgulayır ki, dövlət qurumları və azlıqlara daxil olan şəxslər arasındaki münasibətlərdə şəffaflığın olmaması qeyri-məhsuldar inamsızlıq mühiti formalaşdırıbilər. Bu kontekstdə qapalı məhkəmə icraatında dövlətə xəyanətdə ittiham olunduqdan sonra həbsxanada bu yaxınlarda vəfat etmiş talışdilli qəzetiň baş redaktoru Novruzəli Məmmədovun məhkəmə işinin İnsan Hüquqlarına dair Avropa Şurası müvəkkili tərəfindən təhlilinə istinad edilir.⁴² O

⁴¹ Mili Azlıqların Qorunmasına dair Çərçivə Konvensiyasının Məsləhət Komissiyasının, 9 noyabr 2007-ci ildə qəbul olunmuş ÇKMK/Rəy/II(2007)007 sayılı Azərbaycana dair ikinci rəy.

⁴² İnsan Hüquqları Müvəkkilinin Azərbaycana 1-5 mart, 2010-cu il tarixdə edilmiş səfərinin yekunlarına dair hesabat, İH Müvəkkili (2010)21 (yalnız ingilis dilində).

həmçinin vurğulayır ki, bütün ölüm halları və ya məhbuslarla pis rəftar etməklə bağlı iddiaların səmərəli qaydada araşdırılmasını aparmaq nəinki Avropa İnsan Hüquqları Konvensiyasından birbaşa irəli gələn öhdəlik hesab olunur, eyni zamanda etnik azlıqlara məxsus zərərçəkənlərin məhkəmə işlərində, bu azlıq qruplarının üzvləri arasında ümumi məhkəmə sisteminin obyektivliyi və müstəqilliyinə inamın qorunub saxlanılması üçün əsas vasitə hesab edilir.

106. Azlıqların xüsusi maraqlarının təmsil edilməsinə və azlıqlarla dövlət arasında məsləhətləşmələrə gəldikdə, özünün ikinci hesabatında ECRI tövsiyə edir ki, səlahiyyətli qurumlar müvafiq mexanizmlərin gücləndirilməsi haqqında düşünsünlər. Bir çox müşahidəciler bildiriblər ki, 1993-cü ildə yaradılmış Milli Azlıqlar Şurası artıq mövcud deyil; bu o deməkdir ki, azlıqlar üçün onların nümayəndələrinin daxil olduğu və sözügedən insanların maraqlarının ifadə edildiyi həyatın bütün sahələri ilə məşğul olan məsləhət verəcək qurum yoxdur. Bu cür qurumların olmaması həm onların xüsusi ehtiyaclarının dövlət qurumları tərəfindən nəzərə alınmamasına, həm də azlıqların onları maraqlandıran məsələlərlə bağlı qərar qəbul etməkdə iştirakına mənfi təsir göstərir. Artıq Mili Azlıqların Qorunmasına dair Çərçivə Konvensiyasının Məsləhət Komissiyası⁴³ və İnsan Hüquqlarına dair Avropa Şurası Müvəkkili⁴⁴ bu məsələ ilə oxşar narahatlıqlarını ifadə ediblər.
107. ECRI tövsiyə edir ki, hökumət milli azlıqların nümayəndələrinin onlarla bağlı məsələlərə dair qərarvermə prosesində səmərəli iştirakını təmin etmək üçün ya Milli Azlıqlar Şurasının fəaliyyətini bərpa etsin, ya da milli azlıqların məsləhətləşəcəyi digər qurum yaratsın.

Qaraçılar

108. ECRI-İN məlumatına görə, Azərbaycanda, paytaxtdan daha çox əsasən bölgelərdə milli azlıq kimi tanınmayan və bunun üçün müraciət etməmiş qaraçı qrupları məskunlaşmışlar. Bəzi mənbələrə görə, bir çox qaraçıların övladları vətəndaş qeydiyyatından keçmirlər və bu onlar üçün sosial hüquqlara, xüsusilə təhsil və səhiyyə xidmətlərinə çatımlılıq problemləri yaradır.
109. ECRI tövsiyə edir ki, səlahiyyətli qurumlar qaraçıların vətəndaş vəziyyəti aktlarında qeydiyyatdan keçirilməsini təmin etsinlər.

V. Qaçqınlar və Dağılıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçküն düşmüş insanların vəziyyəti

110. ECRI bildirir ki, BMT-nin QİAK-nın hesablamalarına görə, Dağılıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçküն düşmüş insanların sayı təqribən 586 000 nəfərdir.⁴⁵ İkinci hesabatda ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları qaçqınlar və məcburi köçkünlərin müvafiq yaşayış vəziyyəti ilə, xüsusilə evlə, təmin etmək istiqamətində öz səylərini davam etdirsinlər və daha da gücləndirsinlər. Eyni zamanda, tövsiyə olunur ki, qaçqınlar və məcburi köçkünlər tərəfindən xüsusi mülklərin qanunsuz şəkildə tutulması ilə bağlı problemlərin həll edilməsi üçün müvafiq tədbirlər görsünlər⁴⁶.

⁴³ Mili Azlıqların Qorunmasına dair Çərçivə Konvensiyasının Məsləhət Komissiyasının, 9 noyabr 2007-ci ildə qəbul olunmuş ÇKMK/Rəy/II(2007)007 sayılı Azərbaycana dair ikinci rəy, §§ 150-155.

⁴⁴ İnsan Hüquqları Müvəkkilinin Azərbaycana 3-7 sentyabr, 2007-ci il tarixdə edilmiş səfərinin yekunlarına dair hesabat, İH Müvəkkili (2008)2, § 85.

⁴⁵ Bu vəziyyət İQTAK-nın Azərbaycan haqqında ikinci hesabatında təsvir edilir, §76.

⁴⁶ Bu məsələ artıq İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin hökmərinin mövzusu olub və burada 1 sayılı Protokolun 1-ci maddəsinin pozulduğuna dair faktların olduğu bildirilir. Məsələn, baxın: Mirzəyevin Azərbaycana qarşı məhkəmə işi, 50187/06 sayılı müraciət, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən hazırda icrası nəzarətdə olan, 03/12/2009 tarixli qərar.

111. Məcburi köçkünlərin əksəriyyəti hazırda Bakı və Sumqayıt kimi şəhər mərkəzlərində məskunlaşmışlar; digərləri isə işgal altında olan sözügedən ərazilərin sərhədlərinə yaxın bölgələrdə yerləşiblər. ECRI maraqla bildirir ki, ikinci hesabatın təqdim olunmasından bəri Azərbaycanın səlahiyyətli qurumları 2004-cü ildə qəbul olunmuş "Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərcivəsində əhəmiyyətli səylər göstəriblər. Səlahiyyətli qurumlar tərəfindən verilən məlumatlara görə, 12 çadır şəhərciyi taxta ("Fin") evləri ilə əvəz olunub, bir milyon kvadrat kilometrdən artıq yaşayış sahəsi inşa edilib və bu ərazilərdə yaşayan insanların meyvə-tərəvəz əkməsi üçün onlara torpaq sahələri ayrılib. 2009-2010-cu illər ərzində 2 982 məcburi kökün ailəsinin (13 419 nəfər) yeni yaşayış sahələrində yerləşdirilməsi mümkün olub. 67 kənddə məktəb və xəstəxana infrastrukturunu təkmilləşdirmək üçün ictimai tədbirlər həyata keçirilib. Bununla yanaşı, bu Proqram çərcivəsində 4 107 nəfər daimi, 4 458 nəfər isə müvəqqəti işlə təmin olunub; bir neçə yüz insan isə təlimlərə davam etmiş və ya ictimai tədbirlərdə iştirak etmişlər; 174 000-dən artıq insan kənd təsərrüfatı sahəsində işlə təmin olunub və 25 000-dən artıq mövsümi iş təklif edilib.
112. ECRI məcburi köçkünlərin üzləşdikləri bərabərsizliyi aradan qaldırmaq istiqamətində yuxarıda göstərilən Proqram çərcivəsində görülmüş müsbət tədbirləri alqışlayır. O vurğulayır ki, bu cür tədbirlərdə cəmiyyətin bütün üzvlərinin bərabər qaydada iştirakının təmin olunması zəruridir. Bununla belə, ECRI bildirir ki, məlumatlara görə, bəzi məcburi kökün qəsəbələri sərhədə yaxın, yaxud bəzi hallarda su mənbələrinə, iş yerlərinə çıxış imkanı verməyən ucqar ərazilərdə yerləşir; şəhər yerlərində məskunlaşmış insanlara gəldikdə isə onlar bəzən qeyri-sağlam və uçma təhlükəsi olan evlərdə yaşayırlar. Bununla yanaşı, məcburi köçkünlər tərəfindən şəxsi mülklərdə qanunsuz şəkildə məskunlaşma hallarına gəldikdə səlahiyyətli qurumlar 2010-cu ildə iki məcburi kökün ailəsinin ayrı yerlərdə məskunlaşdırıldıqlarını desələr də, bu sahədə problemləri aradan qaldırmaq üçün ümumi tədbirlər planı hələ də mövcud deyil.
113. Xüsusilə şəxsiyyəti təsdiq edən sənədlərin əldə edilməsi və sosial hüquqlardan istifadə imkanları ilə bağlı digər çətinliklər haqqında məlumat verilir⁴⁷; ECRI bildirir ki, bu sahədə yüksək səviyyədə alqışlanan bir sıra müsbət tədbirlər görülsə də, meydana çıxan bəzi problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə hələ də ehtiyac vardır. ECRI eyni zamanda bildirir ki, məcburi köçkünlərin pis vəziyyətdə qalmasının bir səbəbi onların yaşayış vəziyyətindən siyasi məqsədlərlə istifadə edilmə ola bilər.
114. ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumlarını Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi kökün vəziyyətinə düşmüş insanların müvafiq yaşayış vəziyyəti, xüsusilə ev və digər sosial hüquqlarla təmin edilməsi istiqamətində öz səy göstərməyə və bunu daha da gücləndirməyə qətiyyətlə təşviq edir. Bu vəziyyətdə, həmçinin tövsiyə olunur ki, səlahiyyətli qurumlar məcburi köçkünlər tərəfində şəxsi mülklərin qanunsuz şəkildə tutulması sahəsində aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində öz səylərini gücləndirsinlər.

VI. Hazırda Azərbaycan hökumətinin səmərəli nəzarətində olmayan ərazilər

115. ECRI-İN əvvəlki hesabatında artıq qeyd olunduğu kimi, hazırkı vəziyyət Dağlıq Qarabağ və bu ərazinin ətrafında işgal olunmuş ərazilərdə yaşayan əhalinin vəziyyətini öyrənməyə imkan vermir, çünkü ölkənin bu ərazisi hazırda bu hesabatın ünvanlandığı Azərbaycan hökumətinin səmərəli nəzarəti altında

⁴⁷ Bax məsələn: Avropa Komissiyası Humanitar Yardımı və BMT-nin QİAK, Azərbaycan: Məcburi köçkünlərin qorunmasına mövcud olan boşluqların təhlili, oktyabr 2009-cu il.

deyil. Öz mandatına uygun olaraq, ECRI özünün sonuncu hesabatından sonra bu ərazilərdə insan hüquqlarının pozulması, xüsusilə onun mandatına daxil olan məsələlər haqqında məlumatlara öz narahatlığını ifadə edir.

VII. Müxtəlif sahələrdə ayrı-seçkilik

116. Özünün ikinci hesabatında ECRI tövsiyə edirdi ki, onun mandatına daxil olan qrupların üzləşə biləcəkləri ayrı-seçkilik hallarını (o cümlədən, dolayı ayrı-seçkilik) müəyyənləşdirmək və bu cür ayrı-seçkilik hallarına qarşı səmərəli siyaset qəbul və icra etmək məqsədilə, Azərbaycanın səlahiyyətli qurumları ictimai xidmətlər, iş, evlə təmin olunma və təhsilə çıxış imkanları sahəsində bu qrupların vəziyyətinə dair araşdırımlar aparsınlar.
117. Ümmülikdə, QİTAK bildirir ki şəxsiyyəti təsdiq edən sənədləri əldə edə bilməyən şəxslər – xüsusilə beynəlxalq müdafiəyə ehtiyacı olan, lakin Azərbaycan qanunvericiliyinin izahına görə qaçqınlar hesab edilməyən şəxslər, vətəndaşlığı olmayan şəxslər və oxşar vəziyyətlərdə olan şəxslər və qaraçılar – digər hüquqlara, xüsusilə sosial hüquqlara, çıxış imkanı əldə etməkdə ciddi problemlərlə üzləşirlər. Valideynlərin şəxsiyyət vəsiqəsinin olmaması onların uşaqlarının, hətta Azərbaycanda dünyaya gəlsələr belə, vətəndaşların vəziyyəti aktlarının qeydiyyatından keçməsinə ciddi maneə yaradır⁴⁸; nəticədə, müvafiq sənədlər olmadan uşaqların istər dövlət (onları qəbul etməkdən imtina edir), istərsə də özəl təhsil müəssisələrində (valideynlərin kifayət qədər maliyyə imkanları yoxdur) təhsil almaq imkanı verilmir.
118. ECRI Azərbaycanın səlahiyyətli qurumlarının diqqətini aydın şəkildə hüquqi statusu olan və bu statusu təsdiqləyən sənədləri olan şəxslər üçün nəinki şəxsiyyətin təsdiq edilməsi, habelə onlar üçün digər zəruri hüquqların, o cümlədən təhsil, iş və evlə təminat hüquqlarının təmin olunmasının zəruriliyinə çəkir. Bu hesabatın sonrakı bölməsində təfərrüati ilə izah ediləcək səhiyyə xidmətlərindən başqa, ECRI hesabatın daha tipik məsələlərə həsr edilmiş növbəti hissələrində Azərbaycanda rəsmi sənədləri olmayan şəxslərin daxil olduğu müxtəlif qrupların bu hüquqlara çıxışı məsələsinə qayitmayacaq. Bununla əlaqədar, o, sözügedən şəxslərin daxil olduqları müxtəlif kateqoriyaların vəziyyəti ilə bağlı təhlil və öz aydın hüquqi statusları ilə bağlı iddia qaldıra biləcək şəxslərin bu hüquqi statusa və digər əsas hüquqlara çıxış imkanlarından bəhs edən hesabatın digər hissələrinə istinad edir.

Səhiyyə xidməti

119. Son dövrlərdə bütün əhalinin səmərəli səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdırmaq istiqamətində bir neçə addım atılıb. Məsələn, səlahiyyətli qurumlar fəndlərin səhiyyə xidmətlərinə çıxışını təmin etmək üçün sağlamlıq kartları sistemi tətbiq ediblər. Səlahiyyətli qurumların bildirdiyinə görə, bütün miqrant işçilərin sağlamlıq kartları vardır və bu kartların tətbiqindən sonra Azərbaycanda doğulmuş bütün uşaqlar valideynlərinin hüququ statusundan asılı olmayıaraq bu cür xidmətlərdən yararlana bilərlər. Bunun əksinə olaraq, Azərbaycanda tolerantlıqla qarışılanan, lakin Azərbaycan qanunvericiliyinə görə hüquqi statusu olmayan beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sağlamlıq kartları verilmir. Buna baxmayaraq, səlahiyyətli qurumlar bildirirlər ki, xəstənin elektron sağlamlıq kartı olub-olmamasından asılı olmayıaraq onlara tibbi yardım göstərilir. Onlar həmcinin bildirir ki, ehtiyacı olan şəxslərə xəstəxanalar tərəfindən pulsuz təcili və təxirəsalınmaz yardım göstərilir. Bununla belə, ECRI

⁴⁸ ECRI bildirir ki, səlahiyyətli qurumların məlumatına görə 1 iyul 2008-ci il tarixdən etibarən anası Rusiya vətəndaşlığı Çeçenin olan 4 uşaq, hər iki valideyni sıqan olan 6 uşaq, valideynlərindən biri sıqan olan 3 uşaq qeydiyyata alınıb.

bildirir ki, iş şəraitində qəza keçirmiş, lakin heç bir səhiyyə xidməti paketi olmayan sənədsiz miqrant işçilərin üzləşdikləri vəziyyətlərə bağlı məlumatlar vardır.

120. ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları QİTAK-nın mandatına daxil olan hər hansı bir şəxsin Azərbaycanda hüquqi statusu olmaması səbəbindən ayrı-seçkilik edilərək səhiyyə xidmətlərindən məhrum edilməməsi üçün bütün zəruri tədbirləri görsünlər. Bununla əlaqədar, o vurğulayır ki, dərhal tibbi müayinəyə ehtiyacı olan şəxslərdən etibarlı yaşayış icazəsi tələb olunması.
121. Vətəndaş cəmiyyəti mənbələrindən verilən məlumata görə, Azərbaycanın səhiyyə sisteminde mövcud olan yüksək səviyyəli korrupsiya hali ümumi əhalinin səhiyyə xidmətlərinə çıxışını risk altında qoyur. Bununla belə, bir çox dövlət səhiyyə mütəxəssislərinin müvafiq müalicə üçün xəstələrdən rüşvət tələb etmələri xüsusilə az gəliri olan qaqcınlar, sığınacaq axtaranlar və beynəlxalq müdafiəyə ehtiyacı olan lakin Azərbaycanda hüquqi statusu olmayan şəxslər üçün daha acınacaqlı vəziyyət yaradır. Bu cür şəxslər özəl tibb müəssisələrinə getmək üçün resurslara malik deyillər. Ona görə də, ən zəruri ehtiyacların ödənilməsi, təcili və təxirəsalınmaz yardımın göstərilməsi və doğuşun təmin edilməsi istisna olmaqla, bu şəxslər səhiyyə xidmətlərinə çıxışdan məhrumduurlar. ECRI bildirir ki, tez-tez ağır şəraitdə yaşayan bu cür şəxslərin səhhəti ümumilikdə əhalinin digər nümayəndələrinin səhhətindən daha aşağı səviyyədə olduğuna görə, burada vəziyyət daha da ciddiləşir. Nəhayət, o vurğulayır ki, səhiyyə ən zəruri hüquqlarda biri hesab edilir və bu sahədə ayrı-seçkiliyin qarşısının alınması və baş verə biləcək ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması xüsusilə zəruridir.
122. ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları Azərbaycanda hüquqi statusu olmayan şəxslər üçün xüsusilə ciddi təsirləri olan səhiyyə sistemində mövcud olan korrupsiya hallarının aradan qaldırılması istiqamətində tədbirlər görsün.

İş və evlə təminat

123. İş və evlə təminat məsələlərində ayrı-seçkiliyi qadağan edən konstitusiya və qanunvericilik normalarının olduğuna baxmayaraq⁴⁹, ECRI-in topladığı məlumatlar əsasında demək olar ki, Azərbaycan cəmiyyətində formallaşmış mənfi fakir gündəlik həyatda ECRI-in mandatına daxil olan qruplara məxsus insanlara qarşı ayrı-seçkilik hərəkətlərinin edilməsinə gətirib çıxarır. Məsələn, işə çıxış imkanları sahəsində erməni əsilli insanlar iş üçün müraciət edərkən öz şəxsiyyətlərini gizlədirirlər və iş yerlərində bunun aşkar olunacağı təqdirdə onlar işə buraxılmamaq və ayrı-seçkilik və təhqirlərdə eziyyət çəkəcəklərindən qorxurlar. Evlə təminat məsələlərinə gəldikdə isə, ev sahibləri ümumilikdə təhlükəli hesab edilən Çeçenistan Respublikasından olan şəxslərə öz mənzillərini kirayə verməkdən çox hallarda imtina edirlər.
124. ECRI vəziyyətin daha dəqiq araşdırılmasına imkan verəcək məlumatın olmamasından təəssüf hissi keçirir. O hesab edir ki, bu mənfi fikirlər və digər sözügedən məsələlərlə bağlı daha yaxşı fikir formallaşdırmaq və onlarla mübarizə aparmaq üçün bu cür ittihamlar diqqətlə nəzərdən keçirilməlidir. Bu

⁴⁹ Baxın: Konstitusiyanın 25-ci maddəsi (yuxarıda nəzərdən keçirilib: Hüquqi normaların mövcudluğu və icrası – Konstitusiya normaları) və Əmək Məcəlləsinin 6 və 16-cı maddələri. Şəxsin irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, yaşayış yerindən, iqtisadi vəziyyətindən, sosial mənsubiyyətindən, yaşından, siyasi görüşlərindən, həmkarlar ittifaqı və digər ictimai birliliklərə üzvlüyündən, peşəkar vəziyyətindən və inancından asılı olmayıaraq 6-cı maddə bərabər imkanlar prinsipini müəyyənləşdirir; 16-cı maddə iş yerlərində bu səbəbdən ayrı-seçkiliyə yol verilməsini qadağan edir..

cür davranışlardan əziyyət çəkənlərin məhkəmələrə çıxışının təmin edilməsi də vacibdir.

125. ECRI ayrı-seçkiliyə qarşı qanunvericiliyin qüvvəyə minməsi, bu sahədə hazırda qüvvədə olan hüquqi normaların müvafiq qaydada tətbiqi və irqcılıyin bütün formaları, irqi ayrı-seçkililiklə mübarizənin zəruriliyi və zərərçəkənlər üçün hüquqi müdafiə vasitələrinin olduğuna dair ictimaiyyət arasında məlumatın artılmamasına ehtiyac yarandığı məsələsinə artıq Azərbaycanın səlahiyyətli qurumlarının diqqətini çəkib.
126. ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları ECRI-in mandatına daxil olan qruplara məxsus şəxslərə qarşı cəmiyyətdə formalasmış qərəzli fikirlərlə mübarizə aparmaq istiqamətində bütün zəruri tədbirləri görsünlər.

Ədalət mühakiməsinin həyata keçirilməsi

127. Bu hesabatın başqa bir hissəsində qeyd olunduğu kimi, məhkəmə sistemi məlumat bazasında etnik və ya milli mənsubiyyət, din, dil və ya milliyyət kimi kateqoriya bölgüsü mövcud deyil. Bu ECRI-in mandatına daxil olan qruplara məxsus şəxslərə qarşı aparılmış məhkəmə işləri, azlıqlara məxsus məhbusların sayı və ya bu qruplara aid edilən şəxslər tərəfindən məhkəmələrə edilən müraciətlərin sayına da şamil olunur. Bununla belə, ECRI tərəfindən əldə edilən və bu hesabatın digər hissələrində təhlil edilmiş məlumatlara əsasən demək olar ki, birincisi, ECRI-in mandatına daxil olan qruplara məxsus şəxslərin nöqtəyi nəzərincə, ümumilikdə dünyada onların məhkəmə proseslərindəki təcrübəsi mənfi hesab olunur və ikincisi, onlar irqi ayrı-seçkilik və ya irqcılıklə bağlı məhkəmələrə çox az sayıda müraciət edirlər.
128. ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları ECRI-in mandatına daxil olan qruplara məxsus insanlara qarşı birbaşa və ya dolayı ayrı-seçkilik hallarını müəyyənləşdirmək və bu cür ayrı-seçkiliyə qarşı mübarizə üsullarının müəyyən edilməsini sürətləndirmək məqsədilə məlumatın və özəl həyatın qorunmasına dair Avropa standartlarına uyğun olaraq məlumatın şikayət edən, təqib olunan, mühakimə edilən, yaxud həbs olunan şəxslərin etnik və milli mənsubiyyəti, dini, dili və vətəndaşlıq kateqoriyalarına bölünməsi ilə məhkəmə sistemində məlumat toplanması sistemini yaratsınlar.

VIII. Hüquq-mühafizə orqanları əməkdaşlarının davranışları

129. Özünün ikinci hesabatında ECRI tövsiyə edirdi ki, Azərbaycanın səlahiyyətli qurumları xüsusilə ECRI-in mandatına daxil olan qrupların müəyyən üzvlərinə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşlarının bütün qanunsuz hərəkətlərinə son qoyması üçün növbəti addımları atsın və bunun üçün hüquq mühafizə orqanlarını lazımi vasitələrlə təmin etsin. Bununla yanaşı, insan hüquqlarına dair təlimlərin təşkili və hüquq mühafizə orqanı əməkdaşları arasında irqcılık və irqi ayrı-seçkilik məsələləri ilə bağlı məlumatlılığının artmasının təşkili səlahiyyətli qurumlar tövsiyə olunur.
130. ECRI hüquq mühafizə orqanları tərəfindən edilən istismarlarla bağlı məlumatların verilməsindən narahatlıq duyur. Bu cür hallar açıq şəkildə ümumi əhaliyə təsir göstərsə də, ECRI öz mandatına daxil olan qrupların üzvləri ilə bağlı xüsusilə ciddi narahatlığını ifadə edir. Bir çox mənbələrə görə, xüsusilə də azlıq etnik və dini qruplara məxsus insanlara qarşı saxta ittihamlar irəli sürürlür və bəzi hallarda saxta şəkildə Cinayət Məcəlləsinin milli təhlükəsizliklə bağlı müddəalarını pozmaqdə günahlandırılan şəxslər bağlı qapılar arxasında mühakimə edilmək və çox ciddi cəzalarla cəzalandırılmaq təhlükəsi yaşayırlar. İstismar üsullarından, o cümlədən pis davranışdan, zorla sübut toplamaq və xüsusilə təhqirlə ittiham edilən şəxslərdən məcburi boynuna alma məqsədilə

istifadə olunduğuuna dair məlumatlar vardır. ECRI-ın mandatına daxil olan müəyyən qrupların etnik keçmişinin araşdırılmasının aparıldığı bildirilir⁵⁰.

131. ECRI-ın mandatına uyğun meyarlar əsasında toplanmış ətraflı məlumat bazası olmadığından, ECRI-ın mandatına daxil olan qruplara məxsus şəxslərlə əlaqədar bu cür təcrübənin tətbiqi tezliyini və onlara qarşı edilən ayrı-seçkiliyin səviyyəsini qiymətləndirmək qeyri-mümkündür. Bununla belə, ECRI vurğulayır ki, ciddi problemlərin olduğu barədə məlumat var və hüquq mühafizə əməkdaşları tərəfindən bütün istismar hallarının, o cümlədən ayrı-seçki davranışlarının aradan qaldırılması üçün bunların dərhal aradan qaldırılması zəruridir.
132. ECRI Azərbaycanın səlahiyyətli qurumlarını hüquq mühafizə əməkdaşları tərəfindən bütün istismar hallarının aradan qaldırılması və bu əməlləri törədənlərin məhkəmə qarşısına çıxarılib müvafiq qaydada cəzalandırılması istiqamətində öz səylərini gücləndirməyə qətiyyətlə çağırır. Bununla əlaqədar tövsiyə edir ki, ayrı-seçkiliyin istənilən formasının aradan qaldırılması məqsədilə ECRI-ın mandatına daxil olan qruplara məxsus şəxslərə qarşı bu cür davranışların müəyyən edilməsi üçün bütün zəruri tədbirlər görülsün.
133. ECRI bildirir ki, Azərbaycan İşgəncə və Qəddarlıq, Qeyri-insani və ya Təhqiqidici davranış və ya Cəzalandırma əleyhinə Konvensiyانın Könüllü Protokolunu ratifikasiya edib və bu protokolun 3-cü maddəsinə uyğun olaraq, milli qarşısı alınma mexanizmi olaraq bu Ombudsmana həvalə edilib. Bu vəziyyətdə, ECRI vurğulayır ki, azadlıqdan məhrum edilmiş insanlarla pis rəftarın qarşısının alınması istiqamətində öz funksiyasını həyata keçirmək üçün Ombudsman bütün zəruri resurslarla təmin olunmalıdır və bu onun irqçılık və irqi ayrı-seçkiliklə mübarizə istiqamətində digər öhdəliklərini yerinə yetirməsinə xələl getirməməlidir.
134. Özünün ikinci hesabatında ECRI tövsiyə edirdi ki, səlahiyyətli qurumlar hüquq mühafizə orqanı əməkdaşları tərəfindən, xüsusilə irqi ayrı-seçkilik zəminində pis davranışla bağlı ittihamların araşdırılması məqsədilə müstəqil qurum yaratsın. Səlahiyyətli qurumları bu tövsiyəyə əməl etməyiblər və nəticədə bu cür ittihamlar daxili polis idarələri tərəfindən araşdırılır. ECRI birdən bəri bu ittihamlarla bağlı araşdırımaların aparılması üçün müstəqil qurumların yaradılması zərurətinin olduğunu vurğulayır və ECRI-ın mandatına daxil olan qrupların üzvlərinin, xüsusilə də polis orqanlarına inamlarını itirdikləri halda hüquq mühafizə orqanı əməkdaşları haqqında iddia qaldırmaqdan çəkindiklərini bir daha xatırladır.
135. ECRI öz tövsiyəsini bir daha təkrar edərək bildirir ki, səlahiyyətli qurumlar hüquq - mühafizə orqanı əməkdaşları tərəfindən, xüsusilə irqi ayrı-seçkilik zəminində pis davranışla bağlı ittihamların araşdırılması məqsədilə müstəqil qurum yaratsın.

IX. İrqçılık və irqi ayrı-seçkiliyin monitoringinin aparılması

136. ECRI öz mandatına daxil olan və Azərbaycanda məskunlaşmış müxtəlif qruplar haqqında vəziyyətlə bağlı müvafiq ətraflı məlumatın olmamasından narahatlığını ifadə edir. O vurğulayır ki, onun nöqtəyi-nəzərincə milli və ya etnik mənsubiyət, din, dil və ya vətəndaşlıq kimi kateqoriyalara bölünmüş məlumatın toplanması birbaşa və dolayı irqi ayrı-seçkiliyin olduğu sahələri dəqiqləşdirməyi və bu cür ayrı-seçkiliklə mübarizə aparmaq üçün ən yaxşı üsulları tapmağı asanlaşdırır.

⁵⁰ Yuxarıda baxın: Risk qrupları – Qaçqınlar və siğınacaq axtaranlar – Rusiya Federasiyasının Çeçenistan Respublikasından gəlib siğınacaq axtaranlar.

137. ECRI bildirir ki, 2009-cu ildə aparılmış əhalinin siyahıya alması zamanı respondentlərə vətəndaşlıq, etnik tərkib və ana dili ilə bağlı suallara cavab vermək imkanı yaradılıb; digər suallar isə sosial və iqtisadi sahələri, evlə təminat və respondentin Azərbaycanda məskunlaşma müddətinə aid olub. Səlahiyyətli qurumların bildirdiyinə görə, toplanmış məlumat hələ də təhlil olunur və 2011-ci ildə Azərbaycandakı vəziyyətlə bağlı 15 araşdırmanın nəşr olunması gözlənilir. ECRI ümidi edir ki, bu birbaşa və ya dolayı ayrı-seçkilik hallarının və onlarla mübarizə üsullarının müəyyənləşdirilməsinə imkan verəcək.
138. ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları ECRI-in mandatına daxil olan və Azərbaycanda məskunlaşmış müxtəlif qruplarla bağlı vəziyyəti qiymətləndirmək və irqcilik və irqi ayrı-seçkilik hallarının nə dərəcədə təzahür etdirdiyini müəyyənləşdirmək üçün tam və hərtərəfli məlumat toplama sisteminin yaradılması istiqamətində bütün vasitələri nəzərdən keçirsinlər. Bu cür məlumat toplama sistemi məlumatın və özəl həyatın qorunmasına dair Avropa standartlarına cavab verməlidir. Xüsusilə Azərbaycanın səlahiyyətli qurumları məxfilik, məlumatlı razılıq və könüllü özünü identifikasiya prinsiplərinə bütün hallarda tam şəkildə hörmətlə yanaşılmasını təmin etsinlər. Bundan əlavə irqcilik və irqi ayrı-seçkiliklə bağlı məlumat toplanma sistemində, xüsusilə ikiqat və ya çoxtərəfli ayrı-seçkilik hallarının mümkünluğu baxımından cins bölgüsü nəzərə alınmalıdır.

ORTA MÜDDƏTLİ NƏZARƏT TÖVSIYƏLƏRİ

ECRI-in Azərbaycanın səlahiyyətli qurumları tərəfindən prioritət olaraq həyata keçirilməsini tələb etdiyi konkret 3 tövsiyə aşağıdakılardan ibarətdir:

- ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin president hüquqlarını nəzərə alaraq hazırda qeydiyyat gözləyən dini icmaların qeydiyyatı prosedurlarını tez bir zamanda tamamlasınlar. Bununla əlaqədar olaraq keçmiş qanunvericilik əsasında qeydiyyatdan keçmiş icmaların keçid dövründə öz fəaliyyətlərini normal qaydada davam etdirmələrini xüsusilə açıq şəkildə qeyd etməklə hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən və ya məhkəmələrdən hələ də yekun cavab gözləyən icmaların hüquqi vəziyyətinin aydınlaşdırılmasının zəruriliyi vurgulanır.
- ECRI israrla tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları prioritət olaraq Miqrasiya Məcəlləsi sənədini tamamlasın. Bununla əlaqədar Komitə xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyası və Bütün Miqrant İşçilər və onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsinə dair Konvensiya kimi beynəlxalq sənədlərlə təmin edilən hüquqları tanımaqla təsirli müdafiə vasitələrinin təmin olunma zərurətini vurgulayır.
- ECRI tövsiyə edir ki, Azərbaycanın səlahiyyətli qurumları İDAK-in mandatına daxil olan qruplara məxsus insanlara qarşı birbaşa və ya dolayı ayrı-seçkilik hallarını müəyyənləşdirmək və bu cür ayrı-seçkiliyə qarşı mübarizə üsullarının müəyyən edilməsini sürətləndirmək məqsədilə məlumatın və özəl həyatın qorunmasına dair Avropa standartlarına uyğun olaraq məlumatın şikayət edən, təqib olunan, mühakimə edilən, yaxud həbs olunan şəxslərin etnik və milli mənsubiyyəti, dini, dili və vətəndaşlıq kateqoriyalarına bölməsi ilə məhkəmə sistemində məlumat toplanması sistemini yaratsınlar.

Bu üç tövsiyə üzrə orta müddətlü nəzarət prosesi bu hesabatın nəşr olunmasından sonra iki ildən çox olmamaq şərtilə ECRI tərəfindən həyata keçiriləcəkdir.

Ədəbiyyat siyahısı

Bu ədəbiyyat siyahısına Azərbaycanda vəziyyətin öyrənilməsi zamanı istifadə edilən nəşr olunmuş mənbələr daxildir. Bu, hesabatın hazırlanması zamanı ECRI-inəldə etdiyi məlumatların bütün mənbələrinin ətraflı siyahısı hesab edilmir.

European Commission against Racism and Intolerance (ECRI)

1. Second Report on Azerbaijan, 24 May 2007, CRI(2007)22
2. Report on Azerbaijan, 15 April 2003, CRI(2003)3
3. General Policy Recommendation No.1: Combating racism, xenophobia, antisemitism and intolerance, October 1996, CRI(96)43
4. General Policy Recommendation No.2: Specialised bodies to combat racism, xenophobia, antisemitism and intolerance at national level, June 1997, CRI(97)36
5. General Policy Recommendation No.3: Combating racism and intolerance against Roma/Gypsies, March 1998, CRI(98)29
6. General Policy Recommendation No.4: National surveys on the experience and perception of discrimination and racism from the point of view of potential victims, March 1998, CRI(98)30
7. General Policy Recommendation No.5: Combating intolerance and discrimination against Muslims, April 2000, CRI(2000)21
8. General Policy Recommendation No.6: Combating the dissemination of racist, xenophobic and antisemitic material via the Internet, December 2000, CRI(2001)1
9. General Policy Recommendation No.7: National legislation to combat racism and racial discrimination, December 2002, CRI(2003)8
10. General Policy Recommendation No.8: Combating racism while fighting terrorism, June 2004, CRI(2004)26
11. General Policy Recommendation No.9: The fight against antisemitism, September 2004, CRI(2004)37
12. General Policy Recommendation No.10: Combating racism and racial discrimination in and through school education, March 2007, CRI(2007)6
13. General Policy Recommendation No.11: Combating racism and racial discrimination in policing, October 2007, CRI(2007)39
14. General Policy Recommendation No.12: Combating racism and racial discrimination in the field of sport, March 2009, CRI(2009)5

Other sources

15. Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan, Provision and Protection of Human Rights and Freedoms in Azerbaijan: The Annual Report of the Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan for 2009 (summary), Baku, 2010
16. Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan, Provision and Protection of Human Rights and Freedoms in Azerbaijan: Summary of the Annual Report for 2008, Baku, 2009
17. European Court of Human Rights, *Fatullayev v. Azerbaijan*, application no. 40984/07, Judgment of 22 April 2010, final 4 October 2010
18. European Court of Human Rights, *Ramazanova and others v. Azerbaijan*, application no. 44363/02, Judgment of 01/02/2007
19. European Court of Human Rights, *Aliyev and others v. Azerbaijan*, application no. 28736/05, Judgment of 18/12/2008
20. European Court of Human Rights, *Ismayılov v. Azerbaijan*, application no. 4439/04, Judgment of 17/01/2008
21. European Court of Human Rights, *Nasibova v. Azerbaijan*, application no. 4307/04, Judgment of 18/10/2007

22. Report by the Commissioner for Human Rights following his visit to Azerbaijan from 1 to 5 March 2010, CommDH(2010)21
23. Report by the Commissioner for Human Rights on his visit to Azerbaijan from 3 to 7 September 2007, CommDH(2008)2
24. European Commission for Democracy through Law (Venice Commission), Opinion on the draft amendments to the Constitution of the Republic of Azerbaijan, adopted by the Venice Commission at its 78th Plenary Session (Venice, 13-14 March 2009), CDL-AD(2009)010
25. Advisory Committee on the Framework Convention for the Protection of National Minorities, Second Opinion on Azerbaijan, adopted on 9 November 2007, ACFC/OP/II(2007)007
26. Committee on the Elimination on Racial Discrimination, Consideration of reports submitted by States parties under Article 9 of the Convention, Concluding observations, CERD/C/AZE/CO/6, 7 September 2009
27. Human Rights Committee, Concluding observations, CCPR/C/AZE/CO/3, 13 August 2009
28. Committee on the Protection of the Rights of All Migrant Workers and Members of their Families, Concluding observations, CMW/C/AZE/CO/1, 19 May 2009
29. Committee on the Elimination of Racial Discrimination, Sixth periodic reports of States parties due in 2007, CERD/C/AZE/6, 16 May 2008
30. United Nations, Report of the Special Rapporteur on freedom of religion or belief, A/HRC/4/21/Add.2, 18 October 2006
31. United Nations High Commissioner for Refugees, Statistical Yearbook 2008: Trends in Displacement, Protection and Solutions, UNHCR, December 2009
32. European Commission Humanitarian Aid and UNHCR, Azerbaijan: Analysis of Gaps in the Protection of Internally Displaced Persons (IDPs), October 2009
33. ODIHR, Hate Crimes in the OSCE Region – Incidents and Responses: Annual Report for 2009, Warsaw, November 2010
34. Citizens' Labour Rights Protection League, Situation with Provision of the Rights of Migrant Workers and their Family Members in Azerbaijan – Legislation and Practice: Report on Outcomes of the Monitoring, Baku, 2009
35. Education on Human Rights Public Association, Alternative Report on Compliance of the Republic of Azerbaijan with the UN Convention Against Torture Based on the answers of the Republic of Azerbaijan to the questions asked by the UN Committee against Torture (Azerbaijan 2009), Qanun, 2010
36. Human Rights Without Frontiers (Droits de l'homme sans frontières), Freedom of Religion and Belief in Azerbaijan, Brussels, 2009
37. International Crisis Group, Azerbaijan: Independent Islam and the State, 25 March 2008
38. International Crisis Group, Nagorno-Karabakh: Getting to a Breakthrough", 7 octobre 2009
39. US State Department, Bureau of Democracy, Human Rights, and Labor, 2008 Human Rights Report: Azerbaijan, 25 février 2009
40. US State Department, Bureau of Democracy, Human Rights, and Labor, International Religious Freedom Report 2009, 26 octobre 2009

ƏLAVƏ: HÖKUMƏTİN RƏYİ

Aşağıdakı əlavə ECRI-in Azərbaycandakı vəziyyətlə bağlı təhlil və təkliflərinin tərki hissəsinə daxil deyildir

ECRI özünün ölkələr üzrə qaydalarına uyğun olaraq, hesabatın birinci işçi variantına dair Azərbaycanın səlahiyyətli qurumları ilə məxfi dialoqlar aparmışdır. Səlahiyyətli qurumlar tərəfindən verilən bir sıra qeydlər nəzərə alınmış və hesabatın son variantında öz əksini tapmışdır (ECRI-in standart təcrübəsinə əsasən, burada birinci hesabatın nəzərdən keçirildiyi 10 dekabr 2010-cu il tarixinə qədər olan dəyişikliklər nəzərə alınıb).

Səlahiyyətli qurumlar eyni zamanda aşağıdakı rəyin hesabatda əlavə kimi verilməsini xahiş ediblər.

“İraqçılık və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının (İDAK) Azərbaycan üzrə Üçüncü Məruzəsi ilə bağlı Azərbaycan Respublikası dövlət orqanlarının təqdim etdiyi şəhələr

MİQRASIYA

11-ci bənd

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda göstərilən əsaslar olduqda mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən Dövlət Miqrasiya Xidməti tərəfindən yalnız “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamədə göstərilən sənədlər tələb olunur.

12-ci bənd

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldırıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayışın qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, həmin şəxsin vəsatəti aidiyyəti dövlət orqanlarının rəyi nəzərə alınmaqla müvafiq qaydada redd edilir və bu barədə ona yazılı məlumat verilir.

75-ci, 76-cı və 79-cu bəndlər

Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və bu sahədə prosedurun sadələşdirilməsi məqsədi ilə 4 mart 2009-cu il tarixli 69 nömrəli Fərmana uyğun olaraq 2009-cu il iyunun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi tətbiq edilmişdir.

Xidmətin rəsmi internet saytında icazələrin alınması üçün verilən ərizələrin formaları, habelə təqdim olunmalı sənədlərin siyahısı və ödənilən dövlət rüsumlarının məbləği barədə məlumatlar yerləşdirilmişdir. Hazırda əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən elektron poçt vasitəsilə ərizələrin qəbul edilməsinə başlanılması üçün Xidmət tərəfindən müvafiq tədbirlər görülməkdədir.

78-ci və 80-ci bəndlər

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330-cu və 339-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində olma və ya yaşama qaydalarını pozan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə qalmasına əsas olduğu halda (məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınmaqla) belə şəxslər cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarıla və ya çıxarılmaya bilərlər.

“İmmigrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları”na uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına dair qərar qəbul edən orqanın əməkdaşı həmin şəxsləri qərarla tanış edir, qərarın bir nüsxəsini həmin şəxslərə təqdim edir, o cümlədən belə şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət edə bilmələri və digər bu kimi hüquqları barədə onlara ətraflı məlumat verir. Əgər həmin şəxslər Azərbaycan dilini bilmirlərsə, bu prosesdə tərcüməçinin iştirakı təmin edilir.

“Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə” Konvensiyada qeyd olunanlarla bağlı bildiririk ki, adıçəkilən Konvensiyadan irəli gələn məsələlərlə bağlı bir sıra müddəalar “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi”nin layihəsində nəzərdə tutulmuşdur.

85-ci və 86-cı bəndlər

Azərbaycan Respublikasının Konstitusiyasında, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar.

Qeyd edilməlidir ki, qaçqın statusu verilmiş şəxslərin işləmələri üçün fərdi icazə almalarına ehtiyac yoxdur.

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilməsi nəzərdə tutulmuş “Qaçqın vəsiqəsi” və “Yol sənədi”nin yeni nümunələrinin hazırlanması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə işlər aparılır.

Müəyyənləşdirilmiş nümunədə veriləcək “Qaçqın vəsiqəsi” qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq, o cümlədən sərbəst hərəkət etmək hüququ verən sənəddir. Bu sənəd, həmçinin qaçqınların sosial hüquqlardan istifadə imkanlarını asanlaşdıracaqdır.

87-ci bənd

Qaçqın statusunun verilməsi ilə bağlı müraciətlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, müraciət edənlərin əksəriyyəti mənşə ölkələrini işsizlik və maddi çətinliklər səbəbindən tərk edərək işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmişlər. Bu səbəbdən də qaçqın statusunun verilmə faizi nisbətən aşağıdır.

Azərbaycan Respublikasının qaçqınlarla bağlı mövcud qanunvericilik aktlarında beynəlxalq müdafiənin digər (əlavə himayə) formaları nəzərdə tutulmamışdır. Lakin sonrakı mərhələdə belə şəxslərin BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinə müraciət etmələrinə və onların himayəsindən istifadə etmələrinə lazımi şərait yaradılmışdır. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisindən çıxarılmırlar.

89-cu bəndlə bağlı

Qeyd edilməlidir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ayrı-seçkilik qoyulmadan sığınacaq almaq üçün müraciət etməyə lazımi şərait yaradılır.

Qaçqın statusu almaq niyyətində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na uyğun olaraq təmin edilir.

Qaçqın statusu almaq niyyəti ilə müraciət etmiş bütün şəxslərin müraciətləri araşdırılması üçün qeydiyyata alınır və müvafiq proseduralardan sonra onların hər birinə qaçqın statusunun verilib-verilməməsi barədə məlumat verilir. Qaçqın statusu verilməsindən imtina edilmiş şəxslərə imtinanın səbəbləri izah edilməklə və məhkəməyə müraciət etmək hüququ göstərilməklə yazılı qərarlar təqdim edilir.

Qeyd edilməlidir ki, Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq niyyəti ilə çəçen mənşəli şəxslərdən müraciətlər daxil olmamışdır.

DİNİ ETİQAD AZADLIĞI

Dini etiqad azadlığı və hərbi xidmətdən əqidəsinə görə imtina ilə bağlı qanunvericilik (15-21-ci bəndlər)

Məlumdur ki, Azərbaycan Respublikası xeyli vaxtdır ki, Ermənistandan müharibə vəziyyətindədir. Ermənistən hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir və hazırda da işğal altındadır. Əvvəlcə Ermənistən ərazisində, sonra isə Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarında aparılmış etnik təmizləmə nəticəsində bir milyona yaxın azərbaycanlı öz ata-baba yurdundan qaçqın və didərgin düşüb. Ermənistən rəhbərliyi işğal edilmiş azərbaycan torpaqlarından sülh yolu ilə çəkilmir və həmin torpaqlarda ikinci erməni dövlətinin yaradılmasına dair sərsəm planlarından əl çəkmir. Belə ağır şəraitə baxmayaraq, alternativ hərbi xidməti tənzimləyən yeni Qanun layihəsi artıq hazırlanır.

Dini qurumların qeydiyyatı (63-67-ci bəndlər)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavələr və dəyişikliklərdən sonra dini qurumların təsis sənədlərinin həmin normativ-hüquqi akta uyğunlaşdırılması məqsədilə yenidən dövlət qeydiyyatına başlanılmışdır. Bununla yanaşı, qüvvədə olan qanunvericiliyə əsasən, inдиyədək qeydiyyatsız fəaliyyət göstərən dini qurumların qeydiyyata alınması da həyata keçirilir. Qeydiyyat prosesində islam və qeyri-islam dini qurumlarına bərabər şərait yaradılmış, onların sənədlərinin hazırlanması, qəbulu, qanunvericiliyə uyğunluğunun yoxlanılması və dövlət qeydiyyatının aparılması yüksək səviyyədə təşkil edilmişdir.

Dini azadlığa dair digər məsələlər (68-73-cü bəndlər)

Polisin dini mərasimə müdaxiləsi, radikalların tutulub saxlanması halları yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir

DQİDK öz səlahiyyətləri çərçivəsində dini ədəbiyyatın, dini əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, onların istehsalına və idxlənə nəzarət edir. Zərərli dini ədəbiyyatın, yəni dinlərarası və konfessiyalararası qarşısudurma yaratmağa, dini ekstremizmi və qeyri-humanist ideyaları yaymağa, başqa dinlərə qarşı dözümsüzlüyü təbliğ etməyə, eləcə də dini durumu gərginləşdirməyə xidmət edən dini ədəbiyyatın ölkəyə idxlə edilməsinin və yayılmasının qarşısı alınır.

Cəmiyyətdə qəddarlığı və onun səbəblərindən olan irqçılık və ksenofobiyanı yaymağa çalışan dini ədəbiyyatın, video və audio materialların ölkəyə idxlə edilməsi, istehsalı və yayılmasının qarşısı qətiyyətlə alınır.

DQİDK tərəfindən hər hansı bir xarici vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoyulmayışdır. Sadəcə olaraq, onlardan qanun çərçivəsində fəaliyyət göstərmələri tələb olunmuşdur.

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ (54-58-ci bəndlər)

Məruzədə digər sahələrdə bir sıra müsbət irəliləyişlər vurğulansa da, mediada bununla bağlı faktlar çox cüzi qeyd edilir. Xüsusən Azərbaycanda mediaya dəstək ənənəsinin formalaşdırıcı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yüksəldilməsi, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətindəki tədbirlərdən söhbət açılmır. Pozitiv məqam kimi yalnız «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsi və Mətbuat Şurasının qəzetlərin birində xristianlığa qarşı yazılan yazıya reaksiyası yer alır.

Sənəddə həmçinin Mətbuat Şurasının və Milli Televiziya və Radio Şurasının bu qurumlara etnik və milli zəminda şikayətlərin edilməməsini göstərmələri qeyd olunur. Daha sonra iddia edilir ki, bəzi mənbələr vəziyyətin dəyişmədiyini, mətbuatın etnik, milli və dini azlıqların imicinə mənfi təsir göstərdiyini deyirlər.

Sənəddə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müddəalarından azlıqlara mənsub şəxslərə və öz nəzər nöqtələrini bildirən jurnalistlərə qarşı istifadə edilməsinin narahatçılıq doğurduğu göstərilir. Azərbaycan Hökuməti hesab edir ki, məsələnin bu cür qoyuluşu, yəni hər hansı milli azlığın nümayəndəsi ilə jurnalisti paralel müstəviyə qaldırmaq doğru deyil. Ən azından Azərbaycan üçün yolverilən sayıla bilməz. Məsələnin izahı budur ki, AR Cinayət Məcəlləsində jurnalistin diffamasiyaya (şərəf və ləyaqətin təhqirinə) yol verdiyi halda azadlıqdan məhrum edilməsini nəzərdə tutan müddəalar var. Hazırda ölkədə bu məsələlərə yenidən yanaşılmaqda və diffamasiya mühitinin formallaşması, Azərbaycan qanunvericiliyinin diffamasiyanın şərtlərinə uyğunlaşdırılması üçün tədbirlər görülməkdədir.

Məruzədə cəmiyyətdə yaşayan müxtəlif etnik, milli, dini və digər qruplara məxsus insanların maraqlarına cavab verən nəşrlərin vacibliyini vurğulayır. Yenə də adı çəkilməyən mənbələrə istinadla iddia olunur ki, bu sahədə vəziyyət qənaətbəxş deyil. Əsas kimi Azərbaycan KİV-lərində Ermənistən Respublikasının mənfi işıqlandırılması götürülür və iddia olunur ki, mövcud hal guya Azərbaycan yurisdiksiyasında olan erməni mənşəli şəxslərə qarşı ayrı-seçkiliyə gətirir.

Məsələyə münasibət bildirmək üçün bir neçə məqamı vurğulamağı vacib sayırıq:

1. Azərbaycanda mətbuat müstəqildir, onun fəaliyyətinə, hansısa mövzunu, o cümlədən dini və milli azlıqlarla bağlı, xüsusən də erməni mənşəli vətəndaşlar barədəki cəhətləri qabartmasına heç bir qurum müdaxilə edə bilməz. Əgər KİV və jurnalist mövzuya yanaşarkən peşəkarlıqdan uzaqlaşırsa, açıq qərəz və hiddət nümayiş etdirirsə, bu zaman onun hərəkəti istər «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları», istərsə də Azərbaycan Respublikasının qanunvericiliyi baxımından dəyərləndirilir. Son vaxtlar bu kimi məsələlər yarandığı təqdirdə, onların Mətbuat Şurasında müzakirəsinə üstünlük verilir. Şura isə KİV-lər tövsiyələrini çatdıraraq vəziyyətin yolverilməzliyini izah edir. Məsələn, ictimai rəyə heç bir təsir göstərməyən qəzeti rəhbəri sərf məişət zəminində eyni qəsəbədə yaşıadığı şəxsin erməni mənsubiyətini qabartmışdı. Həmin şəxs isə Mətbuat Şurasına müraciət etmişdi. Araşdırmaçılar nəticəsində məlum oldu ki, qəzeti bu insanların erməni mənsubiyətini qabartmasında heç bir ictimai motiv yoxdur və belə hal peşəkarlıqdan uzaqlığa görə baş vermişdi. Nəşrə müvafiq xəbərdarlıq edilərək qarşı tərəfdən üzr istəmək və təkzib vermək tövsiyə olundu. Tövsiyə yerinə yetirildi.
2. Azərbaycan KİV-lərinin Ermənistən Respublikasını mənfi işıqlandırmalarının Azərbaycanda yaşayan ermənilərə təsir göstərdiyinə dair fakt yoxdur. Çünkü buradakı erməni əhali Ermənistən Respublikasına və onun rəhbərliyinə qarşı mənfi münasibətdədir və bu münasibət olduğu üçün onlar ölkəni tərk edib Ermənistana getməyiblər. Ölkəni tərk etməmələrinin digər səbəbi isə burada onlara qarşı göstərilən normal sivil münasibətdir. Azərbaycan mətbuatı da mahiyət etibarilə dinc, birgə yaşayış prinsiplərinə sadıqdır. Mediada Bakı şəhərindəki konkret erməni ailələri ilə bağlı materialların yazılıması, onların problem və çətinlikləri ilə maraqlanılması danılmaz faktlardır və heç bir jurnalist bu fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməyib, hər hansı nalayıq münasibətlə üzləşməyib. KİV-lərimiz müxtəlif qaraçı ailələrinin həyat tərzini eks etdirən məqalələr, müsahibələr hazırlayırlar, hüquqlarını qabardır.
3. Azərbaycan KİV-lərinin Ermənistən Respublikasına mənfi münasibətinin mövcudluğu təbiidir - Azərbaycanın torpaqlarının 20 faizi işgal altındadır, 1 milyondan artıq vətəndaş öz doğma yurd-yuvasından qaçqın düşüb. Dünya birlüyü bu reallığı dəyərləndirmir, işgal faktına bir növ, haqq qazandırır. İndiyədək Ermənistən Respublikası BMT kimi nüfuzlu təşkilatın 4 qətnaməsinə məhəl qoymayıb. Dünya dövlətləri buna qarşı mübarizə aparmırlar, belə də, Azərbaycan mətbuatının heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistən Respublikasına mənfi

münasibət aşilanın materialları əslində dünyada haqq-ədalətin bərpa olunmasına yönələn səylərə xidmət etməkdədir. Qeyd edək ki, bu materiallarda erməni milləti faktoru qabardılmayıb, anti-təbliğat erməni lobbisinin, diaspora təşkilatlarının, terrorçu qurumlarının fəaliyyəti üzərində qurulub, beynəlxalq ictimaiyyətin məsələyə münasibətindəki ikili standartlar siyasəti kəskin tənqid olunub.

4. İstər Azərbaycan Mətbuat Şurası, istərsə də ölkənin müvafiq dövlət qurumları mediaya tövsiyələrində bildirirlər ki, jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pişləməməli, ehtiyac duyulmadıqda, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Jurnalist görüşdүү, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığını prinsipinə hörmətlə yanaşmalıdır. Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa və ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz. Ümumiyyətlə, Azərbaycanda bu sahədəki vəziyyət konkret hansısa millətə, o cümlədən ermənilərə münasibətdə xüsusi spesifik davranışlığı zəruri etmir, hansısa məxsusi tövsiyələr hazırlamağa ehtiyac yaratır.

QAÇQINLAR (111-112-ci bəndlər)

Qaçqın və məcburi köckünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş və bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 sayılı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köckünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə” Dövlət Programı və 2007-ci il 31 oktyabr tarixli 2475 sayılı Sərəncamı ilə təsdiq edilmiş həmin Dövlət Programına “Əlavələr” qaçqın və məcburi köckünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Sonuncu çadır düşərgəsi 2007-ci ildə ləğv edilmişdir.

Ümumiyyətlə, 2001-2010-cu illər ərzində 67 qəsəbə və fərdi evlər, həmçinin 126 orta məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb məntəqəsi, 33 rabitə evi tikilmiş, qaçqın və məcburi köckünlərin istifadəsinə verilmişdir.

2009-2010-cu illər ərzində məcburi köckünlər üçün yeni qəsəbelərin salınması və çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə 206,6 milyon manat həcmində vəsait sərf edilmişdir.

2009-2010-cu illər ərzində qaçqınların və məcburi köckünlərin sosial problemlərinin həllinə 649 milyon manat vəsait sərf edilmişdir.

Məcburi köckünlər üçün tikilən qəsəbelər və oraya giriş-çıxış yolları Ermənistanla Azərbaycan silahlı qüvvələrinin təmas xəttindən ən azı 10-15 kilometr aralıda yerləşir və orada məskunlaşmış insanların həyatı üçün heç bir təhlükə yaratır.

Məruzədə qeyd edildiyindən fərqli olaraq, kənd yerlərində məskunlaşan əmək qabiliyyətli məcburi köckünlərin böyük əksəriyyətinin iş tapmaq imkanları vardır.

Bələ ki, kənd rayonlarında məskunlaşan məcburi köckünlərə öz kəndli fermer təsərrüfatlarını yaratmaq üçün dövlət və bələdiyyə torpaqlarından onlar torpaq sahələri ayrırlar.

Məcburi köckünlərin məşğulluğunu təmin etmək məqsədilə onlara müvəqqəti istifadə üçün dövlət və bələdiyyə ehtiyat fondlarından təxminən 50 min hektar torpaq sahəsi ayrılmış, 45 min məcburi köckünün əhatə olunduğu 760 fermer təsərrüfatı yaradılmışdır.

ƏMƏK HÜQUQLARI (76-78-ci və 81-ci bəndlər)

Azərbaycan Respublikasının qanunvericiliyə əsasən müvafiq fərdi icazələrin verilməsi və ya müddətlərinin uzadılması ilə bağlı müraciətlər haqqında qərar 7 iş günü ərzində qəbul edilməlidir.

Fərdi icazələrin verilməsi və müddətinin uzadılması ilə bağlı müraciətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən olmuş müddətdə baxılır və hər hansı şəkildə müvafiq qərar verilməsinin gecikdirilməsi mümkün deyildir.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkiltlarda çalışan və qanunun tələblərinə uyğun olaraq əmək münasibətləri quran əməkçi miqrantlar Azərbaycan vətəndaşı olan işçilərlə eyni əmək hüquqlarına malikdirlər və əmək hüquqlarının pozulması ilə əlaqədar əməkçi miqrantlardan Dövlət Əmək Müfəttişliyinə müraciət daxil olmamışdır.

MİLLİ/ETNİK AZLIQLAR

İndiyə qədər Azərbaycanda milli (etnik) azlıqlarla bağlı 47 QHT qeydiyyata alınmışdır.

01.07.2008-ci il tarixdən 04.02.2011-ci il tarixdək olan dövr ərzində anası Rusiya Federasiyasının vətəndaşı və milliyyətcə çeçen olan 4 uşağın doğumunun dövlət qeydiyyatı aparılmışdır.

01.07.2008-ci il tarixdən 04.02.2011-ci il tarixdək ölkənin qeydiyyat orqanlarında hər iki valideyni qaraçı olan 6 və ya yalnız anası qaraçı olan 3 uşağın doğumu qeydə alınmışdır.

Bütün hallarda qanunvericiliklə tələb olunan sənədlər təqdim olunduqda doğumun qeydə alınması təmin edilir.

